



"SƏS" qəzeti mənim
üçün ən əxiz qəzəldir



№ 028 (6953)



Zəfər seçkilərinin Qalib LİDERİ!

Cənab İlham Əliyev 92,12 faiz səslə
prezident seçkilərinin qalibidir



Avropa İttifaqı Üçün "DEXIT" TƏHLÜKƏSİ




14 fevral, yoxsa 30 iyun



Rusiyalı ekspert: "Azərbaycan
Qarba layiqli cavabı verdi"



Dövlət hesabına
xaricdə oxumaq
istəyənlərə şad xəbər



Bizimlə bir ömür
yaşayacaq mətbəx
dəzgahları:
HANSINI SEÇƏK?



8

Niyə dövlət
qulluqçusu ola
bilmirik?



11

İnamlı Qələbəyə dəst təbrikləri

Cənab İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısının yerine yetirilməsinə nail olmuşdur. Məhz bunun səbəbi ki, Zəfər seçkilerində Prezident İlham Əliyev yenidən böyük səs çıxlığı ilə qalib gələrək 92,12 faiz səsə Zəfər seçkilerinin qalibi kimi imzasını tarixə hekk etdi. 2003-cü il oktyabrın 1-de Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, namizədiyini siyasi varisi Cənab İlham Əliyevin xeyrinə geri götürdüyüünü elan edərək bildirmişdi: "İnanıram ki, Mənim axıra çatdırıa bilmediyim taleyülü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə ilham Əliyev başa çatdırıa biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidi bəsleyirəm".

Keçirilən seçkilərdə seçicilərin 76 faizdən çoxu Cənab İlham Əliyevin lehine səs verdi və 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən dövr ərizində ölkəmizin qazandığı uğurlar hər bir vətəndaşın diqqətindədir. Ölkəmizin hər bir uğuru ölkəmizə dost və qardaş olan ölkələr tərəfindən məraqla qarşılanır.

İlham Əliyevin növbəti 7 il üçün Prezident seçilməsi öz tarixinin yeni mərhelesinə qədəm qoyan Azərbaycan üçün ən uğurlu başlanğıçıdır və bu tarixi gün qazanılan qələbə dünya liderlerinin diqqətindən kenarda deyil. Azərbaycanda keçirilmiş növbənən-kənar prezident seçkiləri demokratiya yolunda yeni səhifədir. Azərbaycan xalqı növbənən-kənar prezident seçkilərində Cənab İlham Əliyevin siyasi gücünə, iradəsinə, gördüyü işlərə cavab verdi və layiqli Liderini yenidən seçdi..

"TƏKCƏ ÖLKƏLƏRİMİZİN MƏNAFEYİ NAMİNƏ DEYİL, HƏM DƏ QİTƏMİZDƏ SÜLH VƏ SABİTLİK ÜÇÜN BU ƏLAQƏLƏRİ BİRLİKDƏ DƏRİNLEŞDİRƏCƏK VƏ İNKİŞAF ETDİRƏCƏYİK"

Azərbaycan Prezidenti İlham Əliyeva dünya ölkələrinin pezidentləri tərəfindən edilən təbrik zəngləri, eləcə də, ünvanlanan təbrik məktublarının ardi-arası səngimir. Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətə təbrik edərək Çex Respublikası ilə Azərbaycan Respublikası arasında six münasibətlər və dostluq əlaqələrinin uzun tarixə malik olduğunu bildirib. "İnanıram ki, biz təkcə ölkələrimizin mənəfeyi naminə deyil, həm də qitəmizdə sülh və sabitlik üçün bu əlaqələri birlikdə dərinləşdirəcək və inkişaf etdirəcəyik" - deyə bildirib.

"AZƏRBAYCAN RUMINIYA ÜÇÜN CƏNUBİ QAFQAZ REGIONUNDU STRATEJİ, YAXIN VƏ ETIBARLI TƏRƏFDAŞDIR"

Ruminiyanın Prezidenti Klaus Verner Ioannis isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətə təbrikini çatdıraraq, davamlı uğurlar arzulayıb. Ruminiya ilə Azərbaycan arasında həm ikitərəflı, həm də



regional miqyasda davam edən coxsayılı laiyihələrin qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirdiyi qeyd olunur. "Azərbaycan Ruminiya üçün Cənubi Qafqaz regionunda strateji, yaxın və etibarlı tərəfdəşədir. Mən bu vəsilə ilə Ruminiyanın strateji tərəfdəşligimiznə möhkəmlənməsinə və dərinleşməsinə sadıqlılığını bir daha təsdiqləyirəm. Ruminiya və Azərbaycanın davamlı səylərlə enerji, neqliyyat, təhsil, ticaret və investisiyalar kimi xüsusi önəm daşıyan sahələrdə ikitərəflı eməkdaşlığın inkişaf etdirilməsi imkanlarından tam yararlanacağına əminəm. Eyni zamanda, Ruminiya Azərbaycan ilə Avropa İttifaqı arasında konstruktiv etimadın və eməkdaşlıq əlaqələrinin inkişafı bu yoluñ tərkib hissəsidir və İtalya bunun üçün hərtərəfli dəstəyini əsirgəməyəcək.

Qeyd edək ki, ölkələrimiz arasında yüksək səviyyeli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Azərbaycan və Ruminiya uzun illər ərzində əlaqələrin strateji tərəfdəşlik əsasında inkişaf etdirirlər. Strateji tərəfdəşlikdə dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz də çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Ölkələrimiz arasında mədəni əlaqələr getdikcə genişlənir. Bakıda "Azərbaycan - Ruminiya dəstələr cəmiyyəti", Buxarəstdə isə "Rom-Azer" Ruminiya-Azərbaycan dəstələr cəmiyyəti fəaliyyət göstərir. Regional və beynəlxalq təşkilatlarda Azərbaycan və Ruminiya yaxından eməkdaşlıq edirlər. Hazırda Ruminiya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Bele ki, enerji, neqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və digər sahələrdə Azərbaycan-Ruminiya eməkdaşlığı ildən-ile genişlənməkdədir.

"SÜLH, SABİTLİK VƏ FİRAVANLIQ PERSPEKTİVLƏRİNİN TƏŞVİQİ ÜZRƏ BİRGƏ İŞİ DAVAM ETDİRƏ BİLƏCƏYİK"

Azərbaycana dəst ölkələrdən olan İtalya Respublikasının Prezidenti Sercio Mattarella dan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Respublikanın Prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətə səmimi təbriklər ünvanlanıb. "Roma



və Bakı dərin dostluq və qarşılıqlı əməkdaşlıq sahələrinin getdikcə daha da genişləndirilməsinə yönəlmüş, ümumi öhdəliklə möhkəmləndirilmiş həqiqətən de strateji və coxşaxəli tərəfdəşlikə malikdir. İnanıram ki, keşkin şəkildə siddətli münəaqışlar və narahatıcı gərginliklə səciyyələnən bir mərhələdə prinsipial ehəmiyyətə malik kəsişmə nöqtəsi olan bütün Qafqaz regionu üçün sülh, sabitlik və firavənlilik perspektivlərinin təşviqi üzrə birgə işi davam etdirə biləcəyik", - deyə bildirib. O da qeyd olunub ki, Azərbaycan ilə Avropa İttifaqı arasında konstruktiv etimadın və eməkdaşlıq əlaqələrinin inkişafı bu yoluñ tərkib hissəsidir və İtalya bunun üçün hərtərəfli dəstəyini əsirgəməyəcək.

Dünya ölkələri sırasında İtalya ölkəmiz üçün mühüm tərəfdəşlərdən birinə çevrilib. Azərbaycanla İtalya arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayıda nümunələr var. Son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlər əldə olunub. Öləke başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da yüksəltmişdir. Səfərlər çərçivəsində bir çox razılaşmalar və strateji tərəfdəşlik haqqında mühüm sənədlər imzalanıb.

Bu gün ölkəmizdə İtalya şirkətləri uğurla fəaliyyət göstərir. İki ölkənin gəncləri arasında da çox gözəl münasibətlər formalışib, universitetlər və digər mədəniyyət mərkəzlərinin əlaqələri getdikcə dərinləşir. Bu Azərbaycan - İtalya arasında eməkdaşlıq, tərəfdəşlik əlaqələrini göstəricisidir. Əlbəttə ki, siyasi münasibətlər və strateji tərəfdəşlik, iqtisadi-ticarət sahəsində eməkdaşlıqla mühüm rolə malikdir. İtalya Azərbaycanın birinci ticarət və ixracat tərəfdəşidir.

SİYASI KURSA OLAN ETİMADIN BARİZ NÜMUNƏSİ

Ardı-arası kesilməyen təbriklər sırasında Azərbaycana dəst və qardaş dövlətlərden Türkiyədən gələn təbriklərde müstəsnadır. Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Erdən ünvanlanan təbrikdə qeyd olunur: "Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Kətbiliyi adından və şəxsən öz adımdan Sizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənənər Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qəlebəniz münasibətə səmimi-qəlbdən təbrik edirəm. İlk dəfə olaraq seçkilərin ərazi bütövüyünü və suverenliyini tam bərpa etmiş qardaş Azərbay-

canın bütün ərazisində keçirilməsi mühüm tarixi hadisə kimi qiymətləndirilir.

Xalqın rifahına və ölkənin hərtərəfli inkişafına yönəlmış məqsədönlü və uğurlu siyaseti təmin etməyə, respublikanın beynəlxalq aləmde mövqeyini möhkəmləndirməyə qədər lider kimi növbəti dəfə bu şərəfi vəziyyəyə seçilməyiniz Azərbaycan xalqının Sizə və siyasi kursunuza olan etimadının bariz nümunəsidir. Bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə və bütün təşəbbüslarınızda uğurlar dileyirəm".

XALQININ RİFAHI NAMİNƏ FƏALİYYƏT

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və xalqınızın Zatiyalinə inamının bir daha təsdiqi münasibəti Sizə səmimi təbriklərimizi və xeyir-duamızı çatdırmaqdən məmənunluq hissi duyuruq. Bəhreyin Krallığı və Azərbaycan Respublikası arasında bizim də diqqət yetirdiyimiz və yüksək dəyərləndirdiyimiz ikitərəflı münasibətlər görə Sizə dərin minnədarlılığını bildiririk. Ölkələrimiz və xalqlarımızın maraqları namine bu əlaqələri bütün sahələrdə möhkəmləndirmək istiqamətində Zatiyalinizdə işləməyə ümidivarıq. Sizə möhkəm cansağılığı, xoşbəxtlik, dəst Azərbaycan xalqının rifahi namine fəaliyyətinizdə uğurlar dileyirəm". Bu fikirlər isə Bəhreyin Krallı Həməd bin Isa Al Xəlifə tərəfindən ünvanlanıb.

Bu Azərbaycan Prezidenti İlham Əliyevin dünya dövlətləri ilə qurduğu qarşılıqlı etimad əsasında formalışib. Cənab Prezidentin qazandığı imic ölkəmizin beynəlxalq nüfuzunu yüksəldib. Prezident İlham Əliyevin apardığı düşünləmiş və gələcəyə hesablanmış beynəlxalq və sosial-iqtisadi siyaseti sayəsində Azərbaycan qısa bir zamanda böyük inkişaf yolu qət edib. Azərbaycanın son illər ərzində böyük dünya əhəmiyyəti transmilli layihələrə imza atması, karbohidrogen yataqlarından istehsal olunan neft və qazın Avropaya və dünyaya çatdırılmasının şaxələndirilməsi, Cənub Qaz Dəhlizində aparılan möhtəşəm tikinti işləri, Bakı-Tiblisi-Qars dəmir yolu istifadəyə verilməsi, Şimal-Cənub, Qər-Bəşər nəqliyyat dəhlizlərinin istifadə imkanlarımızın genişlənməsi ölkəmizin dünya üçün cəlb ediciliyini daha da artırıb. Bu və ya digər amillər ölkəmizin dünəyada dostlarının, tərəfdəşlarının sayını artırır.

Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər seçkilərindəki qəlebəsi ölkəmizin dəha işqli gələcəyi üçün yeni imkanlar yaradıb.

Zümrüd BAYRAMOVA

Avropa İttifaqı ile bağlı son zamanlar heç də nikbin proqnozlar verilmir. Ümumiyyətlə, bu qurumun ciddi problemlər qarşısında olduğu bildirilir. Xüsusən də, Al-nin tərkibində olan bir neçə ölkənin həmin təşkilatı tərk etmək niyyətinin olması heç də həmin qurum üçün arzuolunan hal hesab olunmur. İtkilərin əhəmiyyətli dərəcədə böyük olacağı inidən bəllidir və görünürlük, həmin təşkilatın da, sözügedən təşkilatı tərk etmək qərarı barədə düşünən ölkələrin də narahatlığı səbəbsiz deyil. Çünkü Avropa İttifaqı da, həmin təşkilatı tərk etmək barədə düşünən ölkələrin özləri də ciddi problemlər qarşısında olduqları nəfərqindədirler.

Almanyanın timsalında böyük bir Avropa ölkəsi Avropa İttifaqını tərk edəcəyi təqdirdə həmin təşkilatın nə ilə qarşılaşacağı barədə ciddi məlumatlar var. Statistik məlumatlara keçmədən önce onu diqqətə çatdırmaq istərdik ki, həmin ölkənin təşkilatı tərk etməsi bir başlanğıc və istiqamət kimi də qəbul oluna bilər. Xüsusən də, Almanyanın həmin təşkilatı tərk etməsinin ardına digər Avropa ölkələrinin də belə bir addıma qoşulmayacağından Al qətiyyən siğortalanmayıb. Çox güman ki, digər Avropa ölkələrinin arasında Almanyanın ardına Avropa İttifaqı ile vidalaşmaq istəyən ölkələr də olacaq və bu da həmin təşkilatın dağıılma, ya-xud da böyük təhlükə astanasında olduğu anlaşına gelir.

Sözsüz ki, Avropa İttifaqının gələcəyinin təhlükə altında olmasına səbəb olan amillərdən ən əsası həmin təşkilatın ən əsas iki üzvü olan ölkədə, Fransa və Almaniyada olan etiraz aksiyalarıdır. Hər iki Avropa ölkəsində itaetlisizliyin pik həddə çatması katalizator rolunu oynamadı. Ələxüsus da fermerlərin, sürücülərin, tranzit daşıma şirkətləri işçilərinin aksiyalar zamanı kütləvi itaetlisizliyinin hadisələrə ciddi şəkildə təsiri danılmazdır. Məhz bu səbəb həmin ölkələrde saççıların yüksəlişinə elə bir təkan verib ki, bu artıq həmin ölkələrin özündə belə etiraf edilməkdədir. Kütləvi itaetlisizlik, saççıların yüksəlişi dənən çok Almaniyada müşahidə edilir və Fransada da buna oxşar belə bir ənənənin, belə bir tendensiyən davam etməcəyi, digər Avropa ölkələrində de müşahidə edilməyəcəyi barədə qətiyyən heç nə demək olmaz. Əksinə, gözlənilənlər heç də qənaətbəxş deyil və narahatlıq da bu baxımdan anlaşılandır.

Almanyanın daxilində artıq Avropa İttifaqından çıxmış əlaqədar çağrışlar günü-gündən artmaqdadır. "Dexit" adlandıran bu prosesin istər Almaniyaya, istərsə de Avropa İttifaqına mümkin mənfi nəticələrinin inidən ciddi müzakirelərə səbəb olması, əsas müzakirə mövzusuna çevriləsi heç də təsadüfi və əbəs yərə deyil. Ona görə ki, Almaniya Al-yə daxil olan dövlətlərdən əhəmiyyətli dərəcədə fərلنir. Ümumiyyətə, quruma daxil olan həmin 0-27 dövlətin hər birinin ölçüləri də, strukturları da, iqtisadiyyati da fərqlidir və Almaniya sadalanınlar baxımdan təşkilatın lider ölkəsi hesab olunur. Almanyanın iqtisadi potensialı və gücü Avropa İttifaqının bütövlükde ümumi daxili məhsulunun demək olar ki, dördüncü birini, dəqiq desək 24 faizini, üzv ölkələrdən birbaşa investisiyaların ise beşinci birini, dəqiq desək, 21 faizini təşkil edir. Avropa İttifaqı daxilində mal və xidmətlərin belə en böyük idxləçisi və ixracatçısı elə məhz Almanıya sayılır. Bu baxımdan da, indi ekspertlərin əksəriyyəti belə bir qənaətdədirler ki, sözügedən ölkənin təşkilatdan çıxmazı, yeni "Dexit" istər Al üçün, istərsə de Almanyanın özü üçün de fəlakətli nəticələrlə nəticələnə bilər. Ən azından statistik göstəricilər, eləcə de iqtisadi proqnozlar bunu deməyə əsas verir və ekpertlər də məhz həmin göstəricilərə və proqnozlara görə qənaətdədirler.

Bir çox araştırmalar artıq iqtisadi proqnozlar vermək üçün kifayət qədər əsas hesab olunur. Məsələn, Almanyanın Bertelsmann Fonduñun araşdırmasına görə, Avropa İttifaqından çıxmazı həmin ölkənin də, təşkilatın da ümumi daxili məhsulunda azalmaya səbəb olacaq. Dəqiq desək, araşdırılmalara görə təşkilatı tərk edəcəyi təqdirdə Almanyanın ümumi daxili məhsulu 2030-cu ilə qədər onun təşkilatda qalması ilə müqayisədə 0,5 faiz azalaçaq. Həmin araşdırılmalara görə, həmçinin Al-



Avropa İttifaqı üçün “DEXIT” TƏHLÜKƏSİ

nin özünün də həmin dövrde ümumi daxili məhsulundan 0,3 faiz azalma müşahidə edilməlidir, hansıki bu statistik rəqəmlər heç də arzuolunan hesab edilmir. Sözügedən araşdırılmalara görə, Almaniya ilə yanışı təşkilatı tərk etmək niyyətində olan Böyük Britaniyanın da Avropa İttifaqını tərk etməsi həmin təşkilatın ixracının 1,7 faiz, Almanyanın ixracının ise 3,2 faiz azalmasına getirib çıxara bilər. Bu həmçinin Al əhalisinin müvafiq olaraq 1,4% və Almaniya əhalisinin 3,9% azalması demekdir. Qeyd olunur ki, Almanyanın Avropa İttifaqını və vəhid bazarı tərk etməsi, daha ciddi ticarət mənənələri və təşkilatın özünün də daxilində işçi qüvvəsinin hərəkətliliyinin azalması ile nəticələnə bilər. Tekcə Almanyanın Bertelsmann Fonduñun araşdırılması deyil, digər mənbələr də oxşar proqnozlarda çıxış edirlər. Almanyanın təşkilatı tərk etməsi fonunda iqtisadçıların əksəriyyəti zərəri inidən hesablayıblar. Məsələn, "Al Arabiya" yazır ki, iqtisadçılar Almanyanın Al-dən çıxmışının zərərini hesablayıblar ve bildirilir ki, "Dexit" baş verəcəyi təqdirdə, həmin təşkilat öz büdcəsinin beşde birini, Almaniya iqtisadiyyatı ise 227 milyard avro itirəcək. 2023-cü ilin dördüncü rübündə enerji daşıyıcılarının qiymətlərinin artması, eləcə de Avropa-da tələbin zəifləməsi səbəbindən Almanyanın ümumi daxili məhsulunda müşahidə edilən 0,3 faizlik geriləmə əlbəttə ki, həmin ölkənin öz rəqəbat qabiliyyətini itirməsi anlamına gelir. Həmin ölkədə ixracın belə ötən ilde 1,2 faiz azalması, Mərkəzi Bankın faiz dərəcələrini yüksəltməsi, bu səbəbdən də məcburi vergi tənzimləmələri və kənd təsərrüfatı subsidiyalarının kəsimləri qəçiləmə olub və alman fermerlərinin, eləcə de digər sahələrdə çalışanların kütləvi etirazları da bu baxımdan təsadüfi sayılınır. Təbii ki, bütün bunlar qeyd olunan proseslərə də təsirsiz ötüşə bilməz.

Diqqətə çatdırıq ki, Avropa İttifaqının hesabına gelirlər əldə edənlər də var. Buna görə də indi Al ilə bağlı proseslərin onlar üçün də təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır və haqlı olaraq da qeyd olunur ki, bu, yəni haqqında qeyd olunan "Dexit" bir çoxları üçün, həmin təşkilata daxil olan bir çox üzv dövlətlər üçün iqtisadi tənəzzül deməkdir. Məlumat üçün diqqətə çatdırıq ki, Avropa İttifaqının hesabat ilüfürün büdcəsi texmini olaraq, 143 milyard avro-

dur və bunun da 137 milyardını məhz üzv ölkələrin birbaşa investisiyaları təşkil edir. Bu məqamda onu da bildirmək yerinə düşərdi ki, Almanyanın payı 30,3 milyard avropordan çox olduğu halda, Polşa, İspaniya və İtaliya kimi ölkələrin timsalında üzv ölkələrin əksəriyyətinin bündən aldıgı pay ümumi büdcəye qatıldığından dəfələrlə çoxdur. Diqqətə çatdırıq ki, 2022-ci ildə Avropa İttifaqının ümumi büdcəsinə qoyduğu sərmayədən 16,6 milyard avro çox vəsait əldə edən Polşa kimi bir ölkə ən böyük benefisiar sayılır. Qoyduğu sərmayədən 13 milyard avro daha çox əldə edən İspaniya ikinci yerde, qoyduğu vəsaitdən 8,4 milyard avro çox əldə edən İtaliya üçüncü yerdədir. Hər halda, Avropanın inkişaf etmiş hər üç ölkəsi bərədə məlumat onu deməyə əsas verir ki, bündən aldıgı payı ümumi büdcəye qatıldığından dəfələrlə çox olan üzv ölkələrin sayı kifayət qədər çoxdur. Haqqında qeyd olunan prosesin, "Dexit" dediyimizin həmin ölkələr üçün nə demək olduğunu sözsüz ki, fərqində olmamaq mümkün deyil.

Almanyanın daxili durumu və bu ölkədə gözlənilənlər heç də həmin ölkə üçün ürəkaçan deyil. Hazırda 7,5 milyon almanın azəmətinə işlərde çalışdığı bərədə məlumat Al-nin son hesabatında belə qeyd olunur. Bu çox böyük bir rəqəmdir və belə bir statistik göstərici onu deməyə əsas verir ki, Almaniyada yoxsulluq riski altında olan insanlar yetərincədir. Hətta "Paritätischer Gesamtverband" qeyri-hökumət təşkilatının məlumatına görə, belə bir risk altında olan insanların nisbeti ümumi əhalinin 16,6 faizini təşkil edir. Daha dəqiq desək, Almanyanın ümumi əhalisinin təqrübən altında biri yoxsulluq riski altında olan insanlardır. Sözsüz ki, bu faktor həmin o Avropa ölkəsi üçün təsirsiz ötüşə bilməz və görünən də odur ki, artıq Şərqi Almaniyada yaşayınlar arasında xenofobik hissələr güclənməye başlayıb. Heç şübhəsiz ki, həmin ölkədə qeydə alınan bu fakt və mövcud vəziyyət ölkənin gələcəyi ilə bağlı proqnoz verməyə əsas yaradır. Həmin proqnozlarda ise ən əsas olaraq qeyd olunur ki, mövcud şəraitlə bağlı vəziyyət, Almaniya kimi bir dövlətdə, Avropa İttifaqının əsas iqtisadi gücү hesab edilən ölkədə 2025-ci ildə keçiriləcək növbəti seçkilərde ifrat sağıçı partiya və təşkilatların populuarlığının əhəmiyyətli dərəcədə artmasına tə-

kan verməkdədir. Hər halda bu proqnozlara əhəmiyyət verilməsəydi, Almanya hakimiyyətində narahatlıq hiss olunmazdı. Ümumiyyət, Al-nin tərk etmek və buna oxşar qərarlar bərədə düşünülməsi özü de təsdiq edir ki, Avropanın düz ortasında işlər heç də qaydasında deyil. Nə Avropa İttifaqı, nə de ittifaqın daxil olan Avropa ölkələri üçün yaxşı heç nə və edilmir. Görünür, qərəzli siyasi ambisiyalarla başqa ölkələr irad tutmaq üçün ciddi cəhdər edən və bəzən də əsəssiz, ədalətsiz şəkildə, özü də həyasızlıqla buna nail olan Al də, onun daxilində olan və vəziyyəti heç də yaxşı olmayan ölkələr də taleyin ironiyası ilə qarşılaşıblar, haniki bunun fərqində olmaları onlar üçün daha məqsədəyən olardı, nəinki başqa dövlətlərin işlərinə burun soxmaq və ədalətsiz, ikili yanaşma sergiləmək...

Avropanın müxtəlif strukturlarında Azərbaycana "öyüd" vermək, "yol göstərmək", hələ bir üstəlik, utanmadan irad belə bildirmək niyyətində olan, bəzən də buna cəsəret edən Avropa ölkələrinin də, Al kimi bir təşkilatın özünün də hansı dərəcədə tənəzzül içerisinde olduğu göz önündədir. İstə ölkəməz münasibətde ədalətsiz qərarların əsas təşkilatçıları olan ölkələr olsun, istərsə də onları Azərbaycana qarşı ikili yanaşmanı təsdiq edən təşəbbüsünə "boyun əyən" Avropa İttifaqı olsun, onlar özləri həzirdə ciddi təhlükə ilə qarşılaşıblar və bilməlidirlər ki, özlərinə bu gün bir öyündərən və yol göstərən lazımdır. Azərbaycan özünün apardığı siyaseti ilə onlara onsur da bir örnek, bir nümunədir, amma istəsələr öyündə və vərə bilərik, yol da göstərərik. Başa da sala bilərik ki, Avropanın həmin ölkələrinin, Al-nin iqtisadi inkişafının əsas lokomotivi sayılan enerji daşıyıcılarının əsas tədarükçülərindən olan və etibarlı tərəfdə kimi artıq çoxdan özünü səbət edən Azərbaycanla münasibətlərə qərəzli siyasi ambisiyalarla kölgə salmaq qarşılaşdıqları tənəzzülü və təhlükələri daha dərinləşdirə bilər. Bunu nələr, Avropa İttifaqı da, Avropanın indi tənəzzülle qarşılaşan ölkələri də, hətta kobud şəkilde desək, quyruğu qapı arasında qalan dövlətləri də bilməlidirlər, özləri belə fərqində olmalıdır ki, Azərbaycanın hüquqi addımları, haqlı tələbləri və ölkəmizin yaratdığı reallığı nəzəre almaqla, ikili yanaşmanı bir kənara ataraq ədalətli yanaşma ortaya qoymaqla, en azından taleyin ironiyasından yaxa qurtara bilərlər. Heç olmasa, Avropa İttifaqı da, ittifaqın daxil olan marionet ölkələr də ambisiyalarдан əl çəkib, ədalətsiz yanaşmadan və kimlərə ise alet olmaqlan yaxa qurtarıb daxili problemlərin həlli ilə məşğul olsalar onlar üçün daha yaxşı olar və bəlkə də bu yolla "Dexit" misalında bir təhlükədən yaxa qurtara bilərlər...

Inam Hacıyev

2024-cü il fevralın 7-de Azərbaycanda şəffaf şəkildə keçirilən növbədənənar Zəfər seçkiləri ölkənin demokratik inkişaf tarixinə daha bir uğur səhifəsini yazdı. Müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edən bütün Azərbaycanda keçirilən seçkilər hər bir azərbaycanlı qürurlandırdı. Azərbaycan yeni dövrə qədəm qoydu. Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyi dövründə verilən hər bir vəd, qarşıya qoyulan vəzifələr yerinə yetirildi və təsadüfi deyil ki, Cənab İlham Əliyev MSK-nin yekun protokoluna əsasən, 92,12 faiz səslə yenidən prezident seçkilərində qalib gəldi. Yeni dövrün başlanğıcı kimi dəyerləndirilən bu seçkilər ölkəmizin qarşısında yeni imkanlar yaradır. 30 illik torpaq həsrətinə son qoyan tarixi Zəfərimizin, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizin müəllifi olan İlham Əliyevin etrafında bir yumruq kimi birləşən xalq qalib Liderinə səs verməklə bir daha təsdiqlədi ki, xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır.

Suverenliyimizi bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin Üçrəngli Bayraqımızı Xankəndi şəhərində ucaltdıqdan sonra xalqa müraciətində bildirdiyi fikirləri xatırlatmaq yerinə düşərdi. Cənab İlham Əliyev bildirmişdir ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıya qoyduğum bütün vəzifələr icra edildi: "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıya bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru getdik".

Fevralın 13-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclasında 2024-cü il fevralın 7-de keçirilmiş növbədənənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin neticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallara üzrə xüsusi konstitusiya icraati qaydada konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsi hakimlərin məruzələrini, maraqlı subyektin qanuni nümayəndələrinin çıxışlarını, ekspertlərin rəylərini dinləyib, işin materiallarına baxaraq, 2024-cü il fevralın 7-de keçirilmiş növbədənənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları təsdiq və rəsmən elan olunmasına dair qərar qəbul edib. 2024-cü il fevralın 7-de keçirilmiş növbədənənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda eks olunmuş neticələr təsdiq edilib. Xalqın qalib Liderinə etimadı səsvermənin neticələrində özünün aydın ifadəsini tapdı. Qərara əsasən, Azərbaycan Respublikasının prezidentliyinə namizəd İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilib.

Konstitusiya Məhkəməsinin bu qərarı elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərefindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

ZƏFƏR SEÇKLƏRİ - YENİ DÖVRÜN BAŞLANĞICI

Azərbaycan tarixinin səhifəsinə yazılın 7 fevral ölkəmizde keçirilən növbədənənar prezident seçkiləri müdrik xalqımızın yekdiliyi ilə, həmrəyliyi ilə yeni tariximizə möhrünü vurdur. Xalqımız həmrəyliklə öz tarixi seçimini edərək bir daha inkişafə, tərəqqiye, sabitliyə, əmin-amanlığa səs verdilər. Bu səs Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi müdrik və uzaqqorən siyasetə verilən səs idi. Bu seçkilər Azərbaycan üçün tam bir demokratik bayram oldu. İlk dəfə seçkilər Azərbaycanın bütün ərazilərində keçirildi. Prezident İlham Əliyev Ulu Öndərimizin görəndiyü möhtəşəm işləri qətiyyət və prinsipiallıqla davam etdirərək Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdretini, nüfuzunu daim artırıraq, xalqın güzəranını və rifahını dönmədən yüksəldərək, ərazi bütövlüyümüzü təmin edərək və suverenliyimizə imza ataraq xal-

Zəfər seçkilərinin Qalib LİDERİ!

Cənab İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərinin qalibidir



qın alternativsiz Liderinə çevrilib. Bu gün Azərbaycan öz qüdrətli Liderinin uzaqqorən, qətiyyəti siyaseti ilə regionda yaranmış yeni reallıqlar fonunda daha möhtəşəm gələcəyə doğru inamlı addımlayıb. 30 ilden sonra ilk dəfə olaraq ərazi bütövlüyümüz tam təmin edilmiş şəkildə seçki keçirildi və bu seçki bütün əlkə əraziləsini əhatə etdi. Keçmiş məcburi kökənlər yurdlarında seçici olaraq səs verdilər. Bu da daha bir tarixi hadisəyə çevrildi. Əlbətə ki, Zəfər seçkiləri yeni dövrün başlanğııcıdır. Seçkilərdə qazanılan bu Zəfər Azərbaycan xalqının Prezidentinə inamının, etimadının təzahürüdür. Ötən 20 illik tariximiz Azərbaycanın böyük bir salnaməsini yaratmış, güclü iqtisadiyyata, dinamik inkişafə, dünya dövlətləri sırasında xüsusi imicə malik olan dövlət kimi öz imicini təsdiqləmişdir. Dövlət siyasetinin müasir modelini yaranan Azərbaycan Prezidenti İlham Əliyevin yüksək idarəcilik məharəti, qətiyyəti və milli maraqlara əsaslanan daxili və xarici siyaseti neticəsində bütün sferalarda əldə olunan nailiyyətlərin kökündə müdrik siyaset, möhkəm siyasi irade və xalq-dövlət birliyinin real esasları dayanır.

ÖLKƏMİZ ÜÇÜN YENİ DÖVR BAŞLAYIR

Reallaşan kompleks islahatlar, geniş qurculuq işləri və yaradılan güclü iqtisadiyyat və ən əsası da xalq-iqtidar birliyi Azərbaycanın əsas inkişaf göstəriciləri sırasında olan amillərdir. Dövlət başçısı prezidentliyi dövründə əlkə həyatının bütün sahələrində verdiyi vədlerin hamisini yerinə yetirilməsinə nail olmuşdur. Ötən iyirmi il aydın şəkildə göstərdi ki, İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində

verdiyi vədlerin hamisini yerinə yetirmişdir. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Əbəs deyil ki, 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində xalqımız Ulu Öndər Heydər Əliyev siyasetinin layiqli davamçısına, əmin-amanlığa, tərəqqiyə və qurculuğa səs verdi.

Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi bizim ölkəmiz üçün yeni dövr başlayır: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrde də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yənə də birləşərək dağlılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qururlu xalq kimi yaşayacaqıq".

Prezident İlham Əliyevin ölkəmizə növbəti yeddi ilde rəhbərliyi ilə bizi öten 20 ilde əldə edilmiş nailiyyətlərin davamı ilə yanaşı, fəth ediləcək daha uca zirvələr, böyük hədəflər gözləyir. Bu, indikindən də qüdrətli, bütün sahələr üzrə hərtərəfli inkişaf etmiş, güclü iqtisadiyyata sahib müstəqil Azərbaycan olacaq. Bu gün Azərbaycan qalib dövlətdir. Xalq-iqtidar birliyi bizi zəfərə, qələbədən qələbə aparır.

AZƏRBAYCANIN ƏLDƏ ETDİYİ NAILİYYƏTLƏR - TARİXİ GERÇƏKLİKLER

Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaranan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən

siyaset həyata keçirir. Azərbaycan Prezidenti sübut edir ki, liderin malik olduğu nüfuz özündə şəxsi keyfiyyətlərin, siyasi dəyərlərin və prinsiplərin vəhdətini birləşdirir. Dövlət başçısının xalqın qəhrəmanı, herbi sərkərdəsi olması onun intellektual potensialından və səriştəli idarəetmə bacarığından irəli gəlir. Müstəqil Azərbaycanın yürütdüyü siyaset ölkəmizin etibarlı və strateji tərefdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Bu gün, mehz uğurlu iqtisadi inkişaf strategiyasının neticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Bütün bu və ya digər amillər müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlər - tarixi gerçəklilikləridir. Müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirleşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən coxsayılı tədbirlər gerçekleşib. Həyata keçirilən çox tərəflər və balanslaşdırılmış xarici siyaset nəticəsində, Azərbaycan regionun en güclü və nüfuzlu dövlətinə çevrilib. Əlbətə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri həzər zaman əyərləndirir və ən yüksək seviyyədə qiymətləndirir.

Cənab İlham Əliyevin növbəti 7 il üçün Prezident seçiləməsi öz tarixinin yeni mərhəlesinə qədəm qoyan Azərbaycan üçün ən uğurlu başlanğıçıdır. Ermənistandan sülhün əldə olunması, azad olunmuş torpaqlara Böyük Qayıdış kimi nəhəng işlər, vəzifələr durur. Xalq mehz gələcək işləyi tələyini yalnız öz sənənniş LİDERİ İLHAM ƏLİYEVƏ etibar edə bilərdi. Qarşıda Azərbaycanı Prezident İlham Əliyevin rehbərliyi ilə daha yeni nailiyyətlər və yeni qəlebələr gözləyir.

Nəzakət ƏLƏDDİNQIZI

Prezident seçkilərinin nəticələri hüquqi qiymətini aldı



"Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin dünən keçirilən plenum iclasında növbədənkənar prezident seçkilərinin nəticələri təsdiq olundu. Xalqımızın həyatında çox müüm tarixi hadisə olan seçkiler hüquqi qiymətini aldı. Seçkilərin demokratik, şəffaf keçirildiyi barədə rəylər de Azərbaycanda ümumxalq səsverməsində kifayət qədər təcrübə qazanıldığını göstərdi. Xalqımız dünyaya seçib-seçilmək imkanlarını nümayiş etdirdi. Seçici fəallığı, yaradılan şərait qüsür axtarmağa vərdi etmiş bəzi beynəlxalq təşkilatların arzusunu üreyində qoydu. Xarici müşahidəcilərin çıxışlarında da ölkəmizdə seçkilərin demokratik keçirildiyi, İlham Əliyevin xalq tərefindən bir daha, həm də yüksək faiz-

lə dəstekləndiyi məlum oldu. Bəli, bu, xalqımızın etibarlılıq, öz liderinə sadıqlıq nümayəsidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputati Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Azərbaycan xalqı həm müharibə meydanında, həm masada qalib olduğu kimi, sandıq başındaki seçimlərində də qalibdir: "Xalqımız növbəti dövr üçün öz rəhbərinin etrafında six birləşmək yolunu seçdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevi hakimiyət sükanı arxasında görmək istəyən xalqımız bu seçimi onun siyasi varisi İlham Əliyevlə de davam etdirdi. Adına Zəfər seçkisi dediyimiz bu seçkilər xalqımızın növbəti dəfə birləşdirdi, bütövləşdirdi. Xalq-İqtidar birliliyi seçkilərdə seçki aktivliyində və səslərin cə-

nab İlham Heydər oğlu Əliyevə yönəlməsində öz təzahürünü tapdı. Əlbəttə, xalqın fikrini, rəyini, kimə səs verəcəyini seçkiden önce keçirilmiş rəy sorğuları ifade edirdi. Lakin insanların seçki prosesində iştirak etməklə bağlı böyük arzuları vardı. Bütün ölkə üzrə məntəqələrə insanların öz rəhbərəne dəstək olmaq üçün axışması dövlət başçına olan sevginin ifadəsi idi. İlham Əliyevin ailəsi ilə birlikdə Xankəndidə səs verməsi dünyaya verilmiş növbəti ismaric idi. Artıq münaqışə yoxdur. Xalq öz rəhbərini fatehi olduğu şəhərdə yenidən gördü. Azərbaycan xalqının iradəsinə, demokratik qərarlarına hörmət etməyen, seçkiyə kölgə salmağa çalışanlar isə rezil oldular".

Səbinə Hüseynli

KOMİTƏ SƏDRİ

"Növbədənkənar prezident seçkilərinin keçirilməsi Azərbaycan xalqının həyatında çox müüm tarixi hadisədir. Çünkü bu seçkini şəffaf, demokratik şəkildə keçirmək Azərbaycan xalqı dünyaya bir daha öz seçimini, sadıqlığını, böyük etimadını nümayiş etdirdi. Əlbəttə ki, seçkinin yadda qalan cəhəti xalqın birliliyi və fəal iştirakı idi. Çoxsayılı xarici müşahidəcilərin, siyasi dairələrin iştirak etdiyi seçkinin yüksək səviyyədə keçirilməsi dünyaya yeni



mesajlar verdi. Belə ki dünya bir daha anladı ki, Azərbaycan xalqı müharibədə qalib olduğu kimi, seçimlərində də qalibdir. Seçkilərin yüksek fəallığı göstərdi ki, xalqımız öz gələcəyinin tərfdarıdır. Bunun da əsasları var idi. Çünkü cənab İlham Əliyev 20 illik fe-

"Xalqın birliliyi bu seçkiləri yadda qalan etdi"



liyyəti ile özünü təsdiqləmiş və seçim uğurunu müəyyən etmişdir". Bu sözənəri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, 20 illik dövr Azərbaycan dövlətinin inkişaf, dünyada tanınma və qələbelər dövrü olub: "Ölkə iqtisadiyyatı süretlə inkişaf edib, xalqın sosial rifahı yüksəlib, dövlətimiz beynəlxalq aləmdə söz sahibinə çevrilib. Ən əsası isə xalqımız öz rəhbəri etrafında birləşərək Qarabağ torpaqlarını azığın düşməndən azad edib. Bu böyük qələbelər əsas verir ki, cənab İlham Əliyev əbədi olaraq Azərbaycan Prezi-

denti olsun".

Deputat sözlərinə davam edərək bildirib ki, cənab İlham Əliyev yenidən dövlət başçısı seçilməsi nəinki Azərbaycan xalqının, eləcə də qardaş dövlətlərin də sevincinə səbəb olub: "Ölkə rəhbərəne ünvanlanan çoxsayılı təbriklər bunu bir daha sübut edir. Dünya bu gün Azərbaycan Prezidentinə inanır, onun bəşəriyyətin gələcəyi uğrunda apardığı mübarizəni dəstəkləyir. Bu bəşəri ideyalar yalnız Azərbaycan xalqı üçün deyil, dünya ölkələri üçün də vacibdir.

Prezident İlham Əliyev son çıxışlarında dəfələrlə dünyada sülhün, demokratianın, azadlığının tərəfdarı olduğunu, bu yolda səylərini əsirgəməyecəyini xatırladıb. Əlbəttə ki, deyilənlər əməli fəaliyyətdə öz təsdiqini tapır. Dövlət başçısı verdiyi vədlərə sadıqdır. Belə olduğu halda bütün dünya cənab İlham Əliyev böyük inam bəsləyir və xarici dövlətlər Azərbaycanla münasibətləri möhkəmləndirməyə önem verirler".

Ləman Sərraf



"Ermənistanın təxribatları təsadüfi baş verməyib"

"Ermənistan dövləti bir tərəfdən sülh müqaviləsi üzrə danişqlarda sadıqlığını nümayiş etdirir, digər tərəfdən də şərti sərhəddə təxribatlar töredir. İrəvanın həssas dönmədə bu cür addımların bir neçə səbəbi var". Bu barədə SİA-ya açıq-



lamasında siyasi sərhçi Elmir Səftərov deyib. Onun sözələrinə görə, səbəblərdən birincisi, Azərbaycanda keçirilən prezident seçkilərindən sonra Avropa ölkələri ilə münasibətlərin nisbətən normallaşması gözlənilir: "İkinci Qarabağ müharibəsindən sonra ciddi şəkildə Qərbe məyillənən Ermənistan həmin dairələrə ölkəmizə qarşı təsir vasitəsi kimi baxır. Ona görə de təxribatlar törlətməklə Azərbaycanı qıcıqlandırır və özünü günahsız, təcavüzə uğrayan dövlət kimi təqdim edir. Nəticədə isə beynəlxalq təşkilatlarda ölkəmiz əleyhinə dividedlər qazanmaq isteyir. Bu səbəbdən de Azərbaycanın Avropa ölkələri ilə münasibətlərinin normallaşmasını istəmir və imkan düşdükçə buna sünə maneelər yaratmaq üçün planlı işlər görür. Amma hadisənin videogörüntüsünün olması Ermənistanın həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət qarşısında əsl niyyətini oraya qoydu. Həmçinin əsaslı iddialarını daha da zəiflətdi".

Ekspert bildirib ki, səbəblərdən ikincisi, Avropa İttifaqının (Aİ) şərti sərhədin Ermənistan hissəsindəki missiyası, Fransa Jandarmasının sərhədlərimizdə görünməsi belə deməyə imkan verir ki, bütün proseslər bir mərkəzden idarə olunur: "Həmin qüvvələr Ermənistanın siyasi iradəsinə təsir edir, hansı addımları atacağını tənzimləyir. Hazırda günahkar vəziyyətə düşən Ermənistan növbəti təxribatlarını ölkədəki mülki missiya adı altındakı xüsusi xidmət və hazırlıqlı şəxslərin planları ilə daha da təkmilləşdirərək günahı Azərbaycanın üzərinə atmağa çalışacaq".

E.Səftərov qeyd edib ki, üçüncü səbəb Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə görüşü ərefəsində bu təxribatın töredilmesi müəyyən siyasi dəstək əldə etmək məqsədi də daşıyır: "Lakin hadisənin görüntülərinin olması Ermənistanın planlarını alt-üst etdi".

Müşahibimiz sonda vurğulayıb ki, Ermənistanın təxribatları təsadüfi baş verməyib: "Əvvəlcədən planlaşdırılmış şəkildə havadarlarının məsləheti ilə həyata keçirilib. Artıq Ermənistanın bir daha anladı ki, Azərbaycan təxribatlara səbir nümayiş etdirməyəcək. Bu səbəbdən de İrəvan anlayır ki, növbəti belə təxribat eskalasiyaya səbəb ola bilər. Lakin Ermənistan bundan sonrakı təxribata daha ciddi hazırlanacaq".

Rəşid Qarayev

Bu gün dönyanın eksər bölgələrində mühəribələr, münaqışçılar, daxili çekişmələr ardıcıl xarakter daşıyır. Bu qarşılurların nəticəsində həyatını itirən, əsil olmaqla sağlamlığından məhrum olan dinc insanlardır. Yurd-yuvaları dağılan, isti ocağından məhrum olanda mülki insanlardır. Bu baxımdan demek olar ki, mühəribələrdən ən çox əziyyət çəkən, məhrumiyyətlərə düşən dinc insanlardır. Xüsusilə də, uşaqlar, qadınlar daha çox əziyyət çəkirler. Təkcə Fələstin-İsrail mühəribəsində həyatını itirən 29 min insanın 23 min 600 nəfəri mülki insanlardır ki, onların da yarıdan çoxu uşaqlardır. Amansız mühəribələri, qanlı toqquşmaları aradan qaldırmağa, sülh və təhlükəsizliyi təmin etməyə cəhdələr göstərilir. Əksinə, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Rusiya kimi dönyanın aparıcı dövlətləri mühəribə aparan tərəfləri öldürəcək silahlarla təchiz etməklə və ziyyəti daha da qızışdırırlar.

Bu, o anlamı yaradır ki, dönyanın güc mərkəzləri insan ölümünlərinə laqeyddirlər. Belə demək mümkünən daha çox dağıntıların, insan ölümünlərinin olmasına çalışırlar. Əgər belə olmasa idli, insan qətlamlarına son qoyardılar. Məraqlar və müyyən halda laqeydlik dönyanın tələtümünlərində olmasına gətirib çıxarırlar. Vəziyyəti ağırlığı o dərəcədə kritik xarakter alıb ki, bəzi siyasi, hərbi ekspertlər üçüncü dünya mühəribəsinin qəçiləz olduğunu qeyd edirlər. Təbii ki, üçüncü dünya mühəribəsinin baş vermesi və nüvə silahının

yiqi altında yaşayırıq: "Ölkəmiz Fransanın müstəmləkəciliyi dövründən bəri öz haqları uğrunda mübarizə aparır. Fransızlar bizim ərazilərde işleyir, yerli əhalisi isə işsizdir. Azadlığım üçün mitinqlər təşkil edir ki, səsimiz eşidilsin, amma buna görə hebsə atılırıq. Biz Fransa müstəmləkəciliyi ilə mübarizəmizi davam etdiririk. Bu ölkənin ədaletsizliyindən çox əziyyət çəkirik".

Böyük Britaniyanın "CAGE" müstəqil insan haqları təşkilatının icraçı direktoru Məhəmməd Rəbbani isə konfransda çıxışında bildirdi ki, Fransa müsəlmanların uşaqlarını kriminallaşdırır: "Fransada etirazların strateji olaraq yatırılması trayektoriyası eks olunub. Burada hazırlı irqçılık və islamofobiya siyaset-



işe düşməsi bəşəriyyətin sonu ola bilər. Bunu dönyanın aparıcı dövlətləri bilsələr də, vəziyyətin stabilşdırılması üçün lazımi addımlar atmırlar. Əksinə, ABŞ və Avropanın İsrail-HƏMAS mühəribəsində birincinin yanında yer almaları vəziyyətin gərginleşməsinə xidmet edən amillərdənir. Xüsusilə də, Fransa prezidenti Makronun çağırılmamış qonaq qismində Tel-Əvivdə peydə olması və oradan ampluasına uyğun açıqlamalarla çıxış etməsi və hədələyici bəyanatlar səsləndirməsi dünyaya meydan oxumaq kimi qiymətləndirilir.

Fransa terroru dəstəkləyən və maliyyələşdirən dövlətlərdəndir

Fransa açıq şəkildə müstəmləkə siyasetini aparan ve terroru dəstəkləyən, maliyyələşdirən dövlətlər sırasında yer alır. Bu baxımdan, belə bir dövlət dünyada sülhə və təhlükəsizliyə heç bir haldə töhfə verə bilməz. Bu yaxınlarda Bakıda keçirilən 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizəşir ərazilərdən olan nümayəndələrin iştirak etdiyi "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda konfransda müstəmləkə altında əzilən xalqların nümayəndələri Fransanı müstəmləkəciliyə son qoyulmasına çəgisi etdilər. Qvadelupanın Azadlığı Üçrunda Xalq İttifaqının nümayəndəsi Jan Jakob Bisep beynəlxalq konfransda çıkışını zamanı bildirdi ki, dörd əsrdir ki, biz Fransanın təz-

tine qarşı tənqidləri susdurmağa çalışırlar. Müsəlmanların üzərinə müxtəlif cinayətləri atırlar. Onların özünüfədə hüquq təpədalanır, qızların məktəblərdə müsəlman geyimləri geyinməsi qadağan olunur".

Konfrans iştirakçısı Yeni Kaledoniyanın Sosialist və milli KANAK azadlığı cəbhəsinin BMT-dəki nümayəndəsi Xanım Maqalie Tingal çıxışında Yeni Kaledoniya xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə bəyanatına görə təşəkkür edib: "Bu, çox güclü və çox doğru bəyanat idi. Fransa çox ikiüzlüdür. Azərbaycan Prezidentine bizim vəziyyətimizlə bağlı bəyanatına görə təşəkkür edirəm. Biz bu gün Yeni Kaledoniya çox böyük problemlərlə üzləşirik. Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı 2021-ci ilin 12 dekabrında keçirilmiş referendum pandemiya dövründə təsadüf etdi. Ona görə də biz bunun təxire salınmasını istədik. Lakin Fransa referendumu saxladı, nəticədə Yeni Kaledoniya əhalisinin 57 faizi referendumda iştirak edə bilmədi. Fransanın bu referendumu saxlaması ikiüzlülükdür. Biz öz hüquqlarımız uğrunda mübarizə aparacaqıq. Ona görə də bu məsələni Beynəlxalq Ədalət Məhkəməsində qaldıracaqıq".

Makron vaxtile "İslam dövləti" terror təşkilatına qarşı yaradılmış beynəlxalq koalisaya çərçivəsində HƏMAS-a qarşı mübarizəyə başlamağı təklif edib. Hansı formada? Şübhə yoxdur ki, Liviyya, İraqa və Suriyaya qarşı təşkil olunmuş koalisiya forması düşünülür. Belə hal yaranarsa, mühəribə ocağının genişlənəcəyi və dəha amansız karakter alacağı şübhəsidir. Rusiya, Çin və müsəlman ölkələrinin Makronun iddialarına qarşı sərt təpki göstərmələri və belə bir birliyin yaradılması isteyini tənqid etmələri qeyd olunanlara misal ola bilər. Mühəribə isə dayanmayacaq. Çünkü bundan əvvəl ABŞ prezidenti Bayden de Yaxın Şərqdəki hadisələri şərh edərək bildirib ki, "hələ mühəribəni dayandırmağın vaxtı deyil". ABŞ, Fransa və ümumilikdə Qərbin yanaşması bölgədə sülhə bərpa etmək, hər iki tərəfdən

Fransa üsyənlərin qurbanı olacaq

Fransızlar istənilən müqaviməti dəf edərək Makronu zərərsizləşdirməyə çalışacaqlar



minlərlə insanın ölümüne səbəb olan qanlı döyüşləri dayandırmaq yox, mühəribəni daha da alovlandırmağa yönəlib.

Fransa dövlətlərarası mühəribələrin baş verməsində maraqlı olan dövlətdir

Fakt ondan ibarətdir ki, Fransa mühəribələrin baş verməsində maraqlı olan dövlətdir. Çünkü mühəribə aparan tərəflər özünün yararsız silah-sursatını satmaq imkanını qazanır. Livan vasitəsi ilə Fransa HƏMAS-a böyük cəsiddə silah sursatı satıb və bu alveri davam etdirməkdədir. Nəzəre almaq lazımdır ki, Fransa dünyada silah ixracatçılarının ilk beşliyindədir. Rakət silahı 23 faiz, radioelektronika 22 faiz və aviasiya texnikası 21 faiz təşkil edir. Ölkənin silah istehsal şirkətlərinin 130 ölkəsinə silah satışını həyat keçirirler. Əsas silah alıcıları Seudiyyə Ərəbistanı, Misir, Hindistan, BƏƏ və Qətərdir. Fransa "bacı"sı hesab etdiyi Ermənistana da silah satışını həyat keçirir. Bu yaxınlarda Fransa Gürcüstan vasitəsi ilə Ermənistana silah tədarükünü həyata keçirmişi. Yayılan məlumatlara istinadən demek olar ki, Fransa tərəfindən Ermənistana silah landırılması davam etdirilir. Bu isə təhlükəlidir, regionda sülhə və təhlükəsizliyə tehdid yaradır. Sabah her hansı bir genişməqəşli qarşılurma olsa, təbii ki, bunun günahkarı Ermənistən olacaq. Çünkü Ermənistən Fransanın təqeyiqli altındadır, istenilən an erməniləri Azərbaycana qarşı texribatlar törətməyə təhrik edə bilər.

Qeyd etmək lazımdır ki, Almaniya və Fransadan olan mülki missiyanın yerleşdiyi Ermənistən sərhədindən fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistən şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisində keçən hissəsində Ermənistən Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmetinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Texribat nəticəsində Dövlət Sərhəd Xidmetinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakıç oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlər ixtisaslaşmış tibb müəssisəsinə təxliye edilib.

Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Bütün bun-

lar onu təsdiq edir ki, Ermənistən Fransanın təhribi ilə qarşıdurma gedə bilər. Təbii ki, bu halda Ermənistən Azərbaycanın qətiyyətli zərərləri ilə böyük insan və torpaq itkilərə məruz qalacaq. Bu vəziyyət Fransanı narahat etmir. Çünkü onlar qan tökməkdə, münaqışlar yaratmaqdə marqlıdılar. Lakin bu məqamda bir məsələ diqqəti cəlb edir ki, Fransa nə qədər başqa dövlətlər də qanlı toqquşmaların yaradılmasına maraq göstər sə özü də daxili qarşıdurmaladan xilas ola bilmir. Hələ 2020-ci il de "sarı jiletli" hərəkatı zamanı polisle qarşıdurma zamanı onlara fransalı həyatını itmiş, yüzlərə insan ise yaralanmışdı. O zaman bütün ölkə ərazisini əhatə edən aksiyalar da 170 minə yaxın insan iştirak etmişdi. Təkcə Parisdə təxminən 65 min etirazçı küçələre axışıb.

Paytaxtdakı yürüş dinc şəkildə başlısa da, sonradan iştışalarla müşayiət olunub. İştışalar avtomobiləri və köşkləri yandırıb, polisə daş və su şüşəleri atmağa başlayıblar. Polis əməkdaşları 46 aksiya iştirakçısını saxlayıb, 23 polis əməkdaşı xəsarət alıb. Ümumilikdə, ölkədə "Qlobal təhlükəsizlik haqqında" Qanun layihəsinin 24-cü maddəsinə qarşı 70-e yaxın nümayiş keçirilib. Son günlər isə fermərlər Makronun siyasetinə etiraz əlaməti olaraq genişməqəşli etiraz aksiyaları keçirilər. Fermərlər traktorlar, ot tayaları və peyin qalaqları ilə əsas magistralları bağlayırlar. Tuluz, Strasburq, Lyon, Bordo, eləcə de Kale, Böve və başqa iri şəhərlərin ərazisində avtomobil yolları bağlanıb. Fermərlər həmçinin prefekturaları və hökumət binalarını peyin və digər tullantılarla zibilləyirlər.

Onlar peşələrinin əhəmiyyətinin tanınmasını tələb edir və hökumətin kənd təsərrüfatı siyasetini pisleyir. Ölkə əhalisinin az qala 80 faizi fermərlərin aksiyasını dəstəkləyir və E.Makronu təqib etməklə onu istefaya çağrırlar. Bütün burlar onu göstərir ki, yaxın günlərdə yenidən ölkəni üsyənlər bürüyəcək. Bu dəfə isə Makron xilas ola bilməyəcək. Qəzəblənmiş kütlələr Makronun iqamətgahını dağıtmalı onu həbs edərək, ədalet məhkəməsinə təhvil verəcəklər. Gözənlənilən bəlanın ağırlığını dərk edən Makron qabaqlayıcı tədbirlər görəkəndədir. Lakin ekspertlərin de geldikləri qənaətə görə artıq gedər, fransızlar Makronu zərərsizləşdirmək üçün qərarlarında isarlıdılar və istenilən müqaviməti def edərək planlarını və məqsədlərini həyata keçirəcəklər. Bu isə ona dəlalet edir ki, artıq E.Makronun sonudur, elə Fransanın da.

İLHAM ƏLİYEV

Təhsilimiz kurikulum adlanan yeni təhsil metoduna keçdi-keçmədi, bu metod yazı yazmağı sıradan çıxarmağa başladı. Elə ki, dərsliklərin yanında iş dəftərləri də meydana gəldi, hansı ki, o dəftərləri satın alırıq, bundan sonra ya-zi yazmaq məsəlesi də geriləməye başladı. Çünkü həmin iş dəftərlərində çox qısa şəkildə yazı yazmaq məcburiyyətində qalırıq. Bəzən yalnız "hə", "yox", "bel", "xeyr". Və-salam.

Əvvəlki təhsil sistemində neçə idi? Nə üçün əvvəller daha çox yazırıq? Müəllim Azərbaycan dili fənnindən eve çalışma verirdi. Biz çalışmanın həll etmək üçün onu ol-duğu kimi dəftərə köçürürdük, sonra isə həlli yazırıq. Ədəbiyyat fənnindən keçdiyi-miz dərsleri oxuyandan sonra onun qısa xü-lasəsi haqqında dəftərimizə yazırıq. Ümu-milikdə isə bütün fənlər üçün dəftər ayırrıq və o dəftərlərdə tapşırıqları yazırıq. Yeri gələndə bir neçə səhifəlik tapşırıq yazırıq ki, bu da xəttimizdən dəfə təkmilləşmə-nə, qorunmasına şərait yaradırıq.

İnşa yazıları, imla, ifadə işləri isə o qədər tez-tez yazılırdı ki, xəttimizin gündən-güne daha da səliqəli olmasına, gözəl görünməsi-ne şahid olurduq. Və bundan zövq alıb daha çox yazmaq istəyirdik. Beləliklə də xəttimiz "yaşayırdı". Eləcə də əlyazma deyilən bir yazı növünün varlığından səhəb gedə bilir-di.

İndiki təhsil metodu isə yazı yazmağı o dərəcədə azaldıb ki, uşaqların yazı yazmaq qabiliyyəti sadəcə ibtidai siniflərdə qalıb. Müasir məktəblərimizdə nə əvvəlki kimi tapşırıq yerine yetirilir, nə də əvvəlki qədər inşa, imla, ifadə yazıdır. Bu səbəbdən də yeni bir nəsil yetişir: yazmağı bacarmayan nə-sil...

Bəs ali təhsil müəssisələrində necə?

Orta məktəbdə artıq yadırğadığımız yazı yazmaq vərdişi ali məktəblərdə demək olar ki, tamamilə yoxa çıxır. Yadimdadır, bizim dövrümüzdə universitetdə nə qədər mühazır-lər yazırıq. Dəftərlərimizin sayı-hesabı yox idi. Yəni yazmağa da məcbur idik. Çünkü sonra oxumaq üçün lazımi mənbə tapa bilmirdik. Hətta diplom işimiz də əlyazma şəklində qəbul olunurdu. Müasir dövrde bə-zı ali təhsil ocaqlarında heç diplom müdafiəsi də yoxdur. Harda qala ki, onu əlyazma şəklində tələb edələr.


Dünya müasirləşdikcə, həyatımızı kom-püter, smartfon telefonlar satın aldıqca, el-yazmalar da yoxa çıxır. Mühazır-lər də tele-fonlara yazılır. Tapşırıqlar da kompüterde



yazılıb, çap olunur. Beləliklə oturub əziyyət çəkməyə, qələmlə mübarizə aparıb saatlarla üzüqoylu yazmağa ehtiyac qalmır. Bizim əvezimizdən texnologiya yazır. Biz isə yazımaq mədəniyyətindən məhrum oluruq. Bir də baxırıq ki, üstündən uzun illər keçib, bir vərəq yazı belə yazmamışq. Neticədə isə nəinki xəttimiz pozulur, yaza bilmirik, üstəlik hərfələri də unudur, sözləri düzgün yaza bilmir, bir sözlə, yazı mədəniyyətindən çox uşaqlaşmış oluruz.



Yeni təhsil metodları yazı yazmaq vərdişinə qarşıdır



Sosial şəbəkə yazışmaları yazı mədəniyyətimizin göstəricisidir

Bizi gələcəkdə hüsnəxsiz insanların do-lu bir həyat gözləyir. Çünkü hazırda gənclərimizin eksriyyəti yazı yazmaqdən çox uzaqdır. Bəzən qarşılaşdıığımız əlyazma nümunələri onların yazmaqdə nə qədər çətinlik çəkdiklərini, eləcə də savadsızlıqlarını ortaya qoyur. Məsələn, bir neçə il bundan əvvəl çalıdıığım sahədə insanlardan gelən çoxlu məktubla tanış olurdum, ərizələre baxırdım. O qədər savadsız yazılarla qarşılaşırdım ki, "İlahi, insanlar bu savadla hara gedirlər?", - deyə düşünürüm. Çox təessüf ki, yazı qabiliyyəti, savadı yoxa çıxanlar arasında gənclər xüsusi yer alır. Onların işə qəbulu bağlı ərizələrinə oxuduqca və yaxud hansısa problemlə əlaqədar məktubları ile tanış olduqca (onların eksriyyətinin ali təhsilli idilər), təessüf hissi yaşayırdım. Düşünürüm ki, bu gənclər sabah hansısa bir idarə, müəssisə, təşkilatda çalışacaq, hətta onun rəhbəri belə olacaqlar. Bəs bu savadla necə idarə edəcəklər.

Bu gün isə eksər gənclərin sosial şəbə-kələrdə yazışmaları adamı dəhşətə gətirir. İllərlə bir vərəq yazı yazmayan bu insanlar artıq necə gəldi yazımağa başlayıblar. Yersiz ixtisarlar, qısalılib məhv edilən sözlər, mübtədası, xəberi bilinməyən cümlələrə nə-zər salıqda, inanın, heç nə anlamış olmur. Bütün bunlar isə yazı yazmaqdən illərlə kə-narda qalmağın nəticələridir. Əvvəller orta məktəbi bitirənədək o qədər yazı yazırıq ki, məktəbi bitiren gənclər ali təhsil alı-almadı, hamisi mükəmməl yazımaq qabiliyyətinə malik olurdu.

Fakta söykənən bir nümunə: Bizim "WhatsApp"da bir qrupumuz var. Orta məktəb sinifimizin qızlarının qrupudur. Bu qrupda ali təhsil alanlar da var, orta ixtisas təhsili alanlar da, hətta təhsilini davam etdirmeyən

evdar qadınlar da var. Lakin yazıları kənar-dan oxuyan adam heç cür ayırd edə bilmək ki, qızlardan hansı ali təhsilli, hansı təhsil-sizdir. Çünkü yazılarında hər kəs yazı yazmaq qaydalarına o qədər düzgün riayət edir. Bu səbəbdən də kimin təhsilli, kimin təhsilsiz olduğu seçilir. Bəs səbəb nədir? Səbəb keyfiyyətli təhsilin nəticəsidir. Səbəb beyən-mediymiz təhsil sisteminə kənara tullayıb yenisiన tətbiq etdiyimiz bugünkü təhsil sis-temindən fərqli nəticənin ortada olmasıdır.

Qrafalogiya elmi məhvə doğru...

İnsanın xətti ilə xarakteri arasındaki əla-qəni qrafalogiya adlı elm öyrənir. Bu elm in-sanın xəttinə görə onun aqlını, iradəsini,



emosionallığını və sair kimi keyfiyyətləri qiymətləndirməye imkan verir. Məsələn, əl yazısını sağa doğru eymek insanın ünsiyyət qabiliyyətinin göstəricisidir. Bu cür insanlar daha dostcanlı və məsuliyyətli olurlar. Yazı sağa doğru əyildikcə, insanın qərarları duyğularının tesi-rinə düşür. Əl yazısının ümumiyyətlə, düz olması insanın müstəqilliyinə dela-lət edir.

Səla doğru əyi-lən əl yazısı, ro-mantikliyi və ehti-yatlı olmağı göstə-rir. Bu əl yazısının sahibi əvvəlcə hər məlumatı təsdiqlə-yir. Başqalarının

onu hər hansı bir söz verməye məcbur et-məsindən isə xoşu gəlmir.

Böyük əl yazısıyla yazan şəxslər daha çox dostluğunu xəşşəyirlər. Kiçik əl yazısı məntiqli düşünmeyin göstəricisidir.

Kobud yazan şəxslər verdikləri sözü yе-rine yetirməkdə həmişə tərəddüdə olurlar. Heyatda baş verən hər bir hadisəni ciddi qəbul edirlər. Çox kobud yazı isə şəxsin gərginliyindən xəber verir. Onu tənqid edənlərə qarşı çox qəzəblidir. Çox ince yazılar isə mühitə və insanlara olan həssaslığı təm-sil edir.

Mənbələrdə göstərilir ki, yazı xəttinin ölü-çüsü insanın ünsiyyətcilik səviyyəsini müəyyən edir. Bele ki, iri xətt sahibləri daha ünsiyyətcil və istiqanlı olurlar. Xırda xətt isə insanın özüne qapalılığı və gizliliyi haqqında xəber verir. Yumru yazı xəttinə malik in-

sanlar isə mehriban və nezakətli olurlar.

Yazı yazarkən qələmə təzyiq göstərək az qala dəftəri yaranadılar iradəli və güclü olurlar. Əksinə olaraq yazıda qələmə güc verməyib, əlini rahat buraxan insanlar bir qədər arxayı və səbirli insanlardır.

Kalligrafik xətt insani səliqəli və məsuli-yəti insan kimi xarakterizə edir. Anlaşılmaz xətt sahibinin enerjili, qayğısız və bir qədər esəbiliyindən xəber verir.

Bitişik xətt (bütün həriflər bir-birinə qay-dasında) insanın məntiqli düşüncəyə sahib olduğunu izah edir. Yox, eger həriflər bir-birinden aralıdsıra, bu, insanın güclü intuisi-yaya sahib olduğunu anlamına gəlir.

Optimist insanlarda setirlər başlanğıc-dan sona doğru yüksəlir. Pessimistlərdə isə əksinə olaraq aşağı enir. Düz setirler realistləri xarakterizə edir, hansı ki bu insanlar həmişə sakit olur və hər şeye təfəkkürle ya-naşır.

Maraqlıdır ki, səhərdən bəri sadaladı-ğımız bu yazı xətlərinə harada rast gəlinə bilər ki, kimlərinə xasiyyəti də müəyyən edilə? İndi bir-iki sənəddən başqa, əlyazısı demək olar ki, yoxdur. İnsanlar uzun illər yaz-madıqlarına görə xətləri də itib-batıb. Məsə-lən, otuz-qırq adam yazı yazmağa cəlb olunarsa, onların hər birinin xətti uzun illər yaz-madıqlarına görə yalnız anlaşılmaz təsir ba-ğışlayacaqdır. Beləliklə də qrafalogiya adlı elm də məhvə doğru getməkdədir. Hansı ki, bu elm insan xarakterinin öyrənilməsində böyük əhəmiyyət kəsb edib. İnsanlar var, yazı, xətt yoxdur, deməli, şəxləri xətlərə öy-rənən elm də yoxdur.

Bir neçə il sonra isə bütün bunların acı neticələri ilə daha çox rastlaşacaq. Çünkü hələlik orta yaş qrupundan olan insanların yazımaq bacarığı, xətti var. Lakin qarşıda bizi yazı yazmağı bacarmayan bir gələcək gözləyir.

Mətanət Məmmədova



Evde ən çox vaxt keçirən sahələrdən biri olan mətbəxdə istifadə olunan məhsulların keyfiyyəti böyük əhəmiyyət kəsir edir. Bütün qidalara, istiyə, biçaq zərbələrinə, turşuya, suya və aşınmalara məruz qalan mətbəx dəzgahının düzgün seçilmesi gigiyena və görünüşə də təsir edir.

Bəs, necə seçim etməliyik?

SiA mövzu ilə bağlı araştırma aparıb. Mətbəx dəzgahı növləri arasından seçim edərkən həm istifadəni, həm də estetikasını nəzərə almaq lazımdır. Mətbəx dəzgahının növü istifadə olunan materialla müyyən edilir. Bu materialların istifadəsi və qiymətləri isə fərqli ola bilər.

Dəzgahı seçərkən dekorasiyanı nəzərə alaraq qərar vermek lazımdır. Növləri isə aşağıdakı kimi sıralamaqla olar:

- Belenco (kvarts)
- Farfor
- Qranit
- Mərmər
- Taxta
- Çini mətbəx dəzgahlarının növləri

Son zamanların ən məşhur mətbəx dəzgahı növlərindən biri olan çini mətbəx dəzgahları mühitinizə zəriflik qataraq estetik görünüş təqdim edəcək. Mətbəx dəzgahının bir növü olan çini yalnız boşqab və ya bəzək əşyalarında istifadə olunduğu halda, bu gün dəzgah səthlərində də yerini alıb. İllərlə rəngini saxlayan və asan təmizlənən çini mətbəx dəzgahları seçdiyiniz rənglərlə dekoruna müasir ab-hava qatır.

Kvars (Belenco) mətbəx dəzgahları

Belenco dəzgahı kimi tanınan kvars turşulara və suya davamlı olan mətbəx dəzgahı növlərindən biridir. Belə ki, bu təbiətdəki ən sərt mineral daşlardan biri olan kvars dənələrindən istehsal olunur. Vakuum və sixılma kimi tətbiqlər üçün istifadə edilən bu dəzgah modeli fərqli rəng, toxuma və naxışlarda mövcuddur. Gigiyenik və zərbəyə davamlı olduğu üçün də üstünlük verilən mətbəx dəzgahı növləri arasındadır.

Qranit mətbəx dəzgahları

Qranit mətbəx növü görünüşü baxımından tez-tez seçilən modellər arasındadır. Təbiii və davamlı materiallardan hazırlanmış qranit mətbəx dəzgahları etraf mühitə zəriflik qatır. Gigiyena nöqtəyi-nəzerindən onu təmizləmək asandır. Təbiii daşdan hazırlanğıdan rəngi fərqli ola bilər. Təmizləmə zamanı zədələməmək üçün sərt materiallar istifadə edilməməsi tövsiyə olunur.

Mətbəx dəzgahlarında təbiii daş növü olan mərmər də üstünlük təşkil edir. Rənginə görə ətraf mühitin atmosferini dəyişdirərək özünəməxsus görünüş qatır. Mərmər mətbəx dəzgahları suya davamlı bir quruluşa malikdir və istiliyə də davamlıdır. Bu dəzgahların istifadəsi günümzdə geniş yayılmışdır. Lakin zərerin qarşısını almaq üçün turşu və ya aşındırıcı maddələrlə temasdan qaçınmaq lazımdır.


Taxta mətbəx dəzgahı

Ətrafa isti səmimi bir mühit qatan taxta mətbəx dəzgahları təbiilik əle keçirmək istəyənlərin üstünlük verdiyi mətbəx modellərindən biridir. Bu ətraf mühitin atmosferini dəyişdirərək yeməyinizdən həzz almağa imkan verir.

Ən yaxşı mətbəx dəzgahı materialı hansıdır?

Mətbəxdə uzun zaman keçirməyi sevən insanlar istifadə edəcəkləri materialları davamlı və keyfiyyətli seçmək isteyirlər. Bundan əlavə, dekorasiya ilə istifadə olunacaq materialın uyğunluğu və mətbəxin atmos-

Bizimlə bir ömür yaşayacaq mətbəx dəzgahları: HANSINI SEÇƏK?



rine təsiri də nəzərə alınır.

Həm sağlamlıq, həm də zəriflik üçün ən yaxşı mətbəx dəzgahı materialını seçmək çox vacibdir. Yəni, ən yaxşı mətbəx dəzgahını seçərkən bəzi meyarlar nəzərə alınmalıdır.

- İstifadə olunacaq mətbəx dəzgahı materialının istiliyə davamlılığı,
- Biçaq zərbələrinə və cızılmaya qarşı davamlılığı,
- Asanlıqla təmizlənməsi,
- Estetik görünüşün əldə edilməsi,
- Ətraf mühitə uyğun rəng və naxış seçimlərinin olması.

Mətbəx dəzgahı üçün material seçərkən, mətbəxin eni, dəzgahın quruluşu və materialı, həmcinin bündə və istədiyiniz dizayn müyyən edilir. Hər bir mətbəx dəzgahının özünəməxsus xüsusiyyətləri və quruluşu var. Kvars, çini, qranit, mərmər və ya taxtadan seçdiyiniz mətbəx dəzgahını illərlə istifadə edəcəyinizi nəzərə alsaq, ən yaxşı materialı seçmək üçün hərtərəflı araştırma aparmaq lazımdır.

Müyyən proseslərdən keçərək mətbəx dəzgahına çevrilən təbiii daşlar ətraf mühitin enerjisini və atmosferini dəyişdirərək onları istifadə üçün cəlbedici edir. Mətbəx dəzgahının yararlı olması üçün istifadə olunan materialın size təqdim etdiyi üstünlük'lərə baxmaq lazımdır. Rəng və naxış baxımından bir çox çeşiddə təqdim olunan mətbəx tezgahları kvars, çini, qranit, mərmər və ya taxta materiallardan hazırlanır.

Kvars mətbəx dəzgahları davamlılığı və gigiyenəsinə görə məşhur olan mətbəx tezgahlarının bir növdür. Teksturasını təsirlərə qarşı qoruyaraq ətraf mühitə uyğun zərifliyi əldə etməkdə təsirli olur.

Farfor mətbəx dəzgahları faydalılığına görə son zamanların ən çox seçilənləri arasındadır. Turşuya, zərbələrə və cızıqlara qarşı davamlılığını qoruyan və uzun illər yemək bişirərən size yoldaşlıq edəcək çini mətbəx tezgahları kimyevi maddələrə və istiye de çox davamlıdır.

Qranit mətbəx dəzgahları asan təmizləndiyi üçün faydalı dəzgah növləri arasındadır. Quruluşun zədələməsini qarşısını almaq üçün yemek bişirərən və ya gigiyenəni qo-

ruyaşınca sərt materiallardan istifadə etmək vacibdir.

Mərmər mətbəx dəzgahları istiliyə davamlı quruluşa malikdir, suyu keçirmir və udur. Turşulara və aşındırıcı maddələrə qarşı diqqətli olunması lazım olan mərmər mətbəx dəzgahları gigiyena baxımından yaxşıdır.

Taxta mətbəx dəzgahları ilə ətraf mühitin atmosferini dəyişdirmədən təsirli olur. Quruluşu ağacdan olduğu üçün istifadə edərkən diqqətli olmaq lazımdır. Teksturasını qorumaq üçün baxım tələb edən mətbəx dəzgahı materialıdır.

Ən keyfiyyətli mətbəx dəzgahı hansıdır?

Xüsusilə sağlam qidalanmanın vacibliyini dərk edən insanlar bu meyara görə qərar verərək mətbəx dəzgahı alırlar. Ən sağlam mətbəx dəzgahları bakteriya saxlamayacaq, asanlıqla təmizlənə bilən, günəş işığından təsirlənməyən və rəngi solmayan bir quruluşda olmalıdır. Bu baxımdan çini mətbəx tezgahları sizə həm gigiyena, həm də sağlam yemək zövqü təqdim edir.

Hansı daha yaxşıdır, çini, yoxsa kvars dəzgah?

Kvars mətbəx dəzgahlarında davamlılığı ilə tanınan yüksək miqdarda kvars və qatran var. Nəma və suya qarşı təsirlidir. Asanlıqla cızılmayan quruluşu ilə seçilən mətbəx dəzgahları arasında yer alaraq davamlı bir quruluşa malikdir. Lakin isti məhsullarla birbaşa temasdan qaçınmaq lazım olur.

Çini mətbəx dəzgahları təbiii materiallardan istehsal olunur, bu da sağlamlıq üçün müsbətdir. Fərqli tekstura və səthlərə malik çini mətbəx dəzgahları yüksək davamlılığa malikdir. Aşınmaya və istiliklə birbaşa qarşı davamlılığını qoruyur. Mesəməs quruluşuna görə tez-tez seçilən mətbəx dəzgahı növü olaraq bakteriya, göbələk və kif kimi sağlamlığa təsir edən maddələrin çoxalmasının qarşısını alır".

Tökəmə mərmər nədir?

Bu istehsaldan istifadəyə qədər bir çox mərhələdə bəzi üstünlükleri və mənfi cəhətləri olan bir materialdır. Ümumiyyətlə, zəngin rəng və naxış seçimləri ilə təbii daş qrupundan bir addım öndədir. Akril ilə örtülü mərmər səthi istiliye, çatlamaya və qırılma yoksunluğunu yüksək dərəcədə davamlı olur. Gelkot lak kimi maddə ilə örtüldükdə, bu maddə mərmər səthinin istidən və çatlamadan qorunmasını artırır. Poliurea ilə örtüldükdə, ağır təsirlərə və 220 dərəcədən yuxarı temperaturlara qarşı maksimum qoruma təmin edir. İnsan gücü ilə qırmaq demək olar ki, mümkün deyil və ultra davamlılıq təmin edir. Tökəmə mərmər qəliblərdə istehsal edildiyi üçün hamam, tualet, dəzgah, masa və buna bənzər hər cür əşya və məhsulların istehsalı çox asandır.

- Eyni zamanda olduqca yüngül və çevikdir.
- Elastikiyi sayesində qırılma və çatlama kimi mənfi təsirler çox yaşanır.
- İstehsalçılar və dizaynerlər bunun gigiyenik və sağlam olduğunu bildirirlər.
- İstenilən ölçülərdə hər layihə və dizayna uyğun istehsal oluna bilər.
- İstenilən dizaynda, istədiyiniz naxış və rənglərdə tek parça (monolitik) olaraq istehsal oluna bilər.
- 220 dərəcə temperatur stresine tab getirə bilir.
- Suya davamlı, sisidirməz və kif keçirməyən bir quruluşa malikdir.
- Kimyevi təmizləyicilərə asanlıqla təmizlənə bilər və zədələnməyəcəkdir.
- Mümkün zədələnmə halında onu təmir etmək olur.
- Onun qiyməti olduqca qənaətcildir və hər büdcəyə uyğundur.
- Cilalamaya ehtiyac yoxdur, səth uzun müddə paraqlığı saxlayır.
- Səthində eləvə örtük olmadan istiliyə həssasdır və izlər buraxa bilər.
- Təbii daşlara nisbətən cızıqlara daha az davamlıdır.
- Səthin plastik hissi toxunduqda asanlıqla fərqli edilir.
- Təbii daşlara nisbətən çeki təzyiqinə daha az davamlıdır.

Taxta dəzgahdan istifadə etmək asandır?

Ümumiyyətlə, taxta mətbəx dəzgahları istifadəsinin problemləri olduğu düşünülür. Əksinə, taxta dəzgahlar həm asan təmizlənən xüsusiyyətləri, həm də qəşəng dizaynları ilə böyük üstünlükərlə təmin edir. Tərkibində ləkələr və izlər olan digər dəzgah materialları ilə müqayisədə taxta dəzgahlar sadə səth təmizləyiciləri ilə orijinal görünüşüne qaytarıla bilər.

Taxta mətbəx dəzgahları üzərində istifadə edilən qoruyucu örtük materialı sayesində asanlıqla təmizlənə bilir. Həmcinin bundan istifadə etmək asan və təhlükəsizdir. Dəbəbəli görünüşə malik və ləkəyə davamlı taxta sayesində evinizin dekorasiyasına və ailənizin sağlamlığına töhfə verə bilərsiniz.

Ağac daha yaxşıdır, yoxsa qranit və akril?

Taxta dəzgahlarının istifadəsi asan olsa da xüsusi qulluq tələb edir. Taxta dəzgahlar davamlılıq, cızıq və ləkəyə davamlılıq kimi xüsusiyyətlərinə görə son dövrlerin səth materialları olan akril, kvars və ya qranitdən geri qalır.

Ayşən Vəli

“İran Azərbaycanla əməkdaşlığı davam etdirməkdə çox maraqlı görünür”



Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsinin gedişində, xüsusilə də, 2023-cü ildə İran-Azərbaycan münasibətlərinde müyyəyen gərginliklər yaşandı". Bu sözleri SIA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib. Deputat bildirib ki, bunun da müyyəyen obyektiv və subyektiv səbəbləri var idi: "İranın açıq şəkildə Ermənistani müdafiə etməsi, daha sonra Azərbaycanın Tehrandakı səfirliliyin qarşı terror aktının törədilməsi, azərbaycanlı diplomatın şəhid olması, digərlərinin yaralanması, bizim diplomatik fəaliyyətimizin Tehrandakı döndürüləsi, İranın bezi milət vəkillərinin və siyasetçilərinin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər de bu gərginliyə səbəb olan məqamlardan biri idi. Bütün burlara baxmayaraq Azərbaycanla İran münasibətlərinde ilin sonlarına doğru müyyəyen yumşalmalar müşahidə edildi. Zəngəzur dəhlizinin açılması ilə bağlı alternativ olaraq Zəngiləndən İran ərazisine, İrandan Naxçıvan ərazisinə köpüllerin tikilmesi və təməl qoyulması həyata keçirildi. Bu da digər mübahisəli məsələlərin də həllinə müyyən dərəcədə dəstək oldu. Eyni zamanda İran ile Azərbaycan rəsmiləri arasında müxtəlif səpkidə görüşlərin keçirilməsi, xüsusilə də, 3D formatında keçiri-

len Tehrandakı görüşdə xarici nazirlərin formatında müyyəyen temasların olması bu gərginliyi azaltdı. Nəhayət, İran Azərbaycanın mövqeyini tam olaraq dərk etdi, qəbul etməye başladı. İran Azərbaycanın regionda uzunmüddəti sülhün və əmin-amanlığın dəstəklənməsində maraqlı olduğunu bir növ qəbullandı. Kənar qüvvələrin bu bölgəyə gələrək hansısa problemlərin həllinə dəstek göstərmələri, müdaxilələrin qəbul edilməz olduğu İran tərəfindən də dəstəkləndi. Düşünürəm ki, nəticə etibarilə İran-Azərbaycan münasibətlərinde yaxşıya doğru irəliliyi kimi dəyrənləndirilə bilər. Hal-hazırda iqtisadi dövriyyənin güclənməsi ilə əlaqədar müyyəyen irəliliyişlər var. İran Azərbaycanla əməkdaşlığı davam etdirməkdə çox maraqlı görünür. Dəfələrənən Tehrandakı Azərbaycan səfirliliyinin fəaliyyətinin bərpə edilməsi xahişi ilə çıxış ediblər. Baş vermiş bu terror aktının nəticələrinə dair məhkəmə arätzəq yekunlaşdırıldı. Düzdür, bu prosesdə Azərbaycan mütəxəssislərinin iştirakı təmin edilməsə də, konkret bu cinayəti tərətmış şəxsə aid hökmün oxunması onu deməye imkan verir ki, bu proseslər istədiyimiz kimi yekunlaşacağı təqdirdə yaxın gələcəkdə səfirliyin fəaliyyətinin bərpə edilməsinə baxıla bilər. Ancaq ümumilikdə əsas hədəfi

və məqsəd ilk növbədə həm Qarabağ-ın Naxçıvana İran ərazisindən gedən quru əlaqəsinin bərpə edilmesi, Şimal-cənub dəhlizinin ən qısa zamanda işə düşməsi məsələsidir ki, burada İranla yanaşı Rusiyadan da böyük marağı var. Hind okeanından Rusiyadan şimalına doğru irəliliyən bu xətt hal-hazırda beynəlxalq yük daşımalarında yaşılan gərginliklərin aradan qaldırılmasına çox böyük dəstək ola bilər".

"Bu baxımdan da İran-Azərbaycan rəsmiləri arasında görüşlərin keçirilməsi buna hesablanıb. Ermənistən ərazisində müyyən NATO gücərinin yerləşdirilmesi, xüsusilə də, Amerikanın Ermənistanda nəzarət mexanizmini gücləndirməye daha çox maraqlı göstərməsi İranın da maraqlarına ziddidir. İran da bu məsələlərdən narahat olmaqdadır. Ancaq Azərbaycan regionda sülhün və əmin-amanlığın əldə olunması üçün ən qısa zamanda Ermənistənla sülhün əldə edilməsinə böyük səyər göstərir. Biz ümidi edək ki, Ermənistən da real addımlar ataraq bu prosesə töhfə verəcək. İşğal altında olan Azərbaycan kəndlərinin geri qaytarılması, Zəngəzur dəhlizinin açılması, sərhədlərin demokratifikasiyası məsəlesi yenəkunşdırılmasının mümkinlüyü nə onlar da töhfə verəcəklər. Belə olacaq təqdirdə sülh imzalanacaq. Bularla yanaşı İran tərəfi regionda böyük münəaqişlərdən qaćınmaq üçün öz töhfələrini verəlidirlər. Təcavüzkar Ermənistənən açıq formada müdafiə etdirilməsi qəbul edilməzdər. İran da anlamalıdır ki, xristian Ermənistəni müdafiə etməkdənə, müsəlman Azərbaycanla münasibətləri yaxşılaşdırmaq və Azərbaycanla bu münasibətləri davam etdirmək daha məqsədə uyğundur hesab edilir. Eyni zamanda Azərbaycanla iqtisadi dövriyyənin güclənməsi İranın və regionun da maraqlarına xidmet etməkdədir" - deyə o eləvə edib.

S. Ağazadə

"Fiziki məhdudiyyət cəmiyyətin tam hüquqlu üzvü olmaq üçün əngəl deyil"

DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Əlliyyi olan şəxslərə Azərbaycanda həm dövlət, həm də cəmiyyət səviyyəsində həmisi dıqqət və qayğı var". Bu sözleri SIA-ya açıqlamasında deputat Musa Quliyev deyib. Deputat bildirib ki, bu qayğı həm bizim qanunvericilikdə öz əksini tapıb, həm də xalqımızın adət-ənənəsindən, humanistliyindən irəl gelir: "İlk növbədə bu insanlara göstərilən qayğı maddi-sosial təminatların həyata keçirilməsi, onların cəmiyyətə integrasiyası, inklüziyinin təmin olunması, o insanların özlərini cəmiyyət üçün faydalı insan hesab etmesi üçün işə təmin olunmaları, qazanc əldə etmək imkanlarının reallaşdırılması, eyni zamanda intellektual istedadlarını və potensiallarını aşkarla çıxarmaq üçün şərait yaradılması qanunvericilikdə və gündəlik, real həyatda icra olunan məsələlərdir. Fiziki məhdudiyyəti olan insanların cəmiyyətə integrasiyasının təmin olunması, fiziki məhdudiyyətlərinin həyatlarını, fəaliyyətlərinin məhdudlaşdırın amillərə dəstək verilməsi, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunması, əsil arabaları, əl ağacları və sair reabilitasiya vasitələri dövlət tərəfindən pulsuz həyata keçirilir. Onların şəhərdə hərəkət etmələri, müxtəlif pilləkən və digər manələrin aradan qaldırılması, yeraltı keçidlərdən, metrodan istifadə etmələri üçün panduslardan istifadə olunur. Şəhərin müxtəlif yerlərində bu panduslara rast gəlirik. Xüsusi, xəstəxanalar, təhsil müəssisələri, iş yerləri, teatrlar və sair yerlərdə onların çıxışları asanlaşdırılır".

Eyni zamanda bu şəxslərin istedadlarını və daxili po-



tensiallarını üzə çıxarmaq üçün müxtəlif dərnəklər təşkil olunur. Bu dərnəkləri ən yüksək səviyyədə həyata keçirən Leyla Əliyevanın təşəbbüsü ilə açılan "DOST İnküliv İnkışaf və Yaradıcılıq Mərkəzi" artıq 3 ilə yaxındır ki, çox gözəl təcrübə əldə edib. Bu mərkəzin İsmayılov filialı də yaranmışdır. Naxçıvan və Gəncədə "DOST İnküliv İnkışaf və Yaradıcılıq Mərkəzi"nın açılması üçün proseslər gedir. Bu mərkəzlərdə əlliliyi olan şəxslər istedadlarını ortaya qoynurlar, müxtəlif daxili potensiallarını aşkarlamak üçün hər cür şərait yaradılır. Müsiqi, rəsm, rəngkarlıq, heykəltəraşlıq, müxtəlif oyma, toxuma sənətinə və sair sənətlərə yiyələnmək üçün də hər cür şərait yaradılıb. Bu insanlar neinkı öz potensiallarını reallaşdırır, həm də ortaya çıxan sənət əsərlərinin satışından da vəsait əldə etmək imkanları qazanırlar. Eyni zamanda onların konsernləri, teatr tamaşaları təşkil olunur. Bu da həmin insanların həm cəmiyyətə integrasiyasını rahatlaşdırır, həm də onların özlərini faydalı hiss etmələri üçün şərait yaradır. Bununla yanaşı onlara psixoloji yardım göstərilməsi, vaxtında sanatoriya müalicəsinə getmələri üçün dövlətimiz tərəfindən şərait yaradılır. Bütün bunlar dövlət vəsaiti hesabına həyata keçirilir. Bu şəxslərə müavinət, pensiyalar, əger xüsusi kateqoriyalardan isə, Prezident təqaüdləri də təyin olunur. Bu şəkildə onlar öz maddi ehtiyaclarını da ödəmiş olurlar. Əllil insanlara cəmiyyətdə bütün vətəndaşlar tərəfindən qayğı və diqqət göstərilməlidir. Həc bir halda fiziki məhdudiyyətin onların cəmiyyətin tam hüquqlu üzvü olmalarına maneə törətməlidir" - deyə M.Quliyev eləvə edib.

Söylü



Buna nə ad vermək olar?

Elçin Bayramlı

Bu günlərdə 2023-cü ildə doğulmuş uşaqlara verilməsinə cəhd edilən biabıcı adların yenisi siyahısı açıqlanıb. Bəzilərini qeyd edək... Mayya, Duanur, Alan, Manana, Mayar, Maynisə, Kürsüm, Kurtkaya, Qəribə, Dominik, Alay, Alaya, Alana, Alaz, Aya, Ayə, Ayat, Ayasofya, Ayanur, Balay, Şirbəy, Gülüza, Gülan, Gülenməd, İton, El-qam, Elaine, Elfun, Elba, Yaşam, Dalila, Daliya, Ayris, Ayçan, Ayid, İyad, Faleddin, Qalası, Bayar, Sağıra, Bağış, Su, Sufi, Sudagül, Suman, Manas, Xansu, Şanis, Zeytunə, Kira, Firdus, Firduze, Baday, Tarif, Lənkəran, Zirah, Yağız, Ərəbzəngi, Sir-tullox, Caniyat, Ciyərxan...

Siyahıya baxanda şükrə edirən ki, nə yaxşı dövlət bu sahədə biabırçılığın qarşısını almaq üçün uşaqlara belə adların qoyulmasına imkan vermir. Əlbəttə, uşağa adın verilməsi hər bir valideynin öz haqqı və hüququdur. Lakin burada nəzərə alınması vacib olan bezi məqamlar var. Ola bilin valideyn psixi xəstədir, bu, o demək deyil ki, övladına, misal üçün, Sərxoş və ya Məşuqə adı qoya bilər və uşaq ömür boyu lağ hədəf olmalıdır. Bu psixotravmani uşaqına vurmağa valideynin heç bir ixtiyarı yoxdur.

Əvvəla, qeyd etməliyik ki, adlar milli mədəniyyətin əsas elementlərindən biri olmaqla yanaşı, həm də milli identifikasiya komponentidir. Hər xalqın adları onun öz ana dilində, yaxşı mənası və səslenisi olan sözlərdən seçilməlidir.

Azərbaycan ərebler tərefində işğal olunduandan sonra, əreb və yəhudi mənşəli adlar milli adları sixisdırmağa başladı, sonralar hakimiyətdə olan farsların təsiri ilə fars adları da buna qoşuldu.

Sovet dövründə əreb, fars, yəhudi mənşəli adlar azaldı, milli adlar üstünlük təşkil etməye başladı. Burada əhalinin savadlanması ilə yanaşı, ədəbiyyatın, teatrın, kinonun, aparılan təbliğatın da böyük rolü oldu. Çoxlu yeni milli adlar yarandı ki, bu sətirlərin müəllifinin adı da bura daxildir. Düzdür, bəzən uşaqlara siyasi, iqtisadi terminlər və ya texnika adları qoyulurdu ki, bu da çox nadir hallarda qeydə alındı.

Problemlərdən biri də bir neçə məşhur adın kütüvə şəkildə uşaqlara qoyulmasıdır. Bu hal bir xalqın yaradıcılıq və təfəkkür səviyyəsinin lazımı həddə olmadığını göstərir. Zəngin mədəniyyətə, qədim tarixə malik xalqlarda belə hallar olmur və olmamalıdır. Məsələn, yaponlarda 100 minden yuxarı ad var. Əgər bir sınıfda 10 oğlan uşağı varsa və 7-sinin adı Mehəmməddirse və ya 10 qız varsa və 7-nin adı Zəhradırısa, bu, problemdir. Azərbaycan və Türkiyədə bezi filmlerde buna işarə edilib və etiraz bilidir. Məsələn, "Əhməd haradadır" və "Çalıquş" filmlərini misal göstərmək kifayətdir.

Diger bir təsir seriallarla bağlıdır. Belə ki, bizim evdar qadınlar bütün günü bu seriallara baxır, serial qəhrəmanlarının təsiri ilə yaşayır və uşaqlarına onların adlarının qoyulmasını təkəd edirlər. Halbuki bu adın nə mənası, nə də kökü aydın deyil. Bəzi hallarda isə pis mənası var. Ad dəbə yox, milliliyi və müsbət mənası ilə seçilməlidir.

Başqa bir problem müasir gənclərin bizim qədim adlarımızı köhnəlmış hesab etməlidir. Guya ki, köhnə ad pis imiş, mütləq yeni qondarma, ya da süni dəbə minmiş, mənası naməlum ad qoyulmayılmış. Bu, axmaq yanaşmadır. Əvvəla, köhnə adlar özündə mənəvi-psixoloji mahiyət, genetik informasiya daşıyır, nəsillərarası əlaqəni qırılmağa qoyur.

İkincisi kim və necə müyyəyen edir ki, köhnə adlar pisdir, yeni adlar yaxşıdır? Tək bir hərfle- S ilə başlayan köhnə qız adlarına baxaq- Sona, Süsən, Sənəm, Selcan, Səma, Sevda, Sevinc, Seyran... Sizin hansı müasir adlarınız bunlardan daha mənalıdır, daha gözəldir? Demək, köhnə adlar problem deyil, problem sizin beyninizdədir.

Yeni adlar öz ana dilimizdə olan sözlərdən yaransa, dərə yardımır. Lakin belə deyil. Xalqımızın tarixində heç vaxt qoyulmayan və işlənməyən sözlərdən ibarət adlar qoyulur uşaqlara. Belə getsə, yaxın gələcəkdə yeni nəsillər köhnə nəsillərin adları tamam fərqli olacaq- sanki eyni millidən deyil. Nəsillərarası tarixi əlaqə kəsilecek.

Adlara yanaşmadı diqqət verilməsi vacib olan nüanslar var. Elə adlar var ki, insanlar onu lağ qoyur, lakin o Azərbaycanda yaşayan hansı bir xalqın dilində normal sözdür, normal mənası var, sadəcə, bize tələffüzü qəribə gəlir, ya da eşitmədiyimiz addır. Bizim xalqın zəngin mədəniyyəti, zəngin dili var. O qədər qədim adlarımız var ki, onlar unudulub gədir. Ya da bəzi yeni adları öz sözlərimizdən yaratmaq olar. Yeter ki, sağlam düşüncə və istek olsun. Deyəsən, elə çatışmayan da budur.

Israil Müdafiə Qüvvələrinin (ÇAXAL) Qəzza zolağında quru əməliyyatı israillilərlə HƏMAS arasında dolayı danışqlara parallel olaraq davam edir. Keçən həftə İsrailin baş naziri Benyamin Netanyahu qələbənin "bir-birinin ar- dincə" olduğunu ve "bir neçə ay qaldığını" söyləyib. Bu arada Amerika kəşfiyyat rəsmiləri ABŞ Konqresinə bildiriblər ki, İsrail HƏMAS-ı məhv etmək fikrindən uzaqdır. Döyüş meydanında və münaqişa tərəfləri arasında aparılan danışqlarda baş verənlər bu- nu bir daha təsdiq edir.

Müharibənin dördüncü ayında israilli- lər ordu və dövlət rəhbərlərinin çoxsaylı çıxışlarından artıq beziblər. Hətta ÇAXAL sözçüsü kontr-admiral Daniel Agari də gecə briñinqlərini ləğv edib və həftədə üç-dörd dəfə ictimaiyyet qarşısında görünməyə başlayıb. Baş nazir Netanyahu indi daha az danışır və vətəndaşlar onun efir-deki çıxışlarından çox şey gözləmirlər. Hökumət başçısının bəyanatları adətən bir növ "motivasiya xarakterli çıxışlar" olur. Baş nazir öz əzmi, enerjisi ilə həm-vətənlərinə enerji verir və həmişə "birlikdə mübarizə aparırıq və birlikdə qalib gələcəyik" sözləri ilə bitirir. Eyni zamanda, müharibənin göznlənilən müddətində da- nişan Netanyahu hər zaman hərbi əməliyatlardan lazımlığı qədər davam edəcəyini vurğulayır.

Bu, keçən cümlə axşamına qədər davam edib, baş nazir birdən "qələbənin el-çatan olduğunu" və "bir neçə ay qaldığını" söyləyib. Bu sözər ABŞ dövlət katibi Antoni Blinkenin İsrailə son səfəri başa çatıldıqdan dərhal sonra səsləndirilib və belə görünür ki, yeni ritorika birbaşa olaraq amerikalılarla hansısa razılaşmaların nəticəsidir. Lakin dövlət katibi getdi və Qərb mediasındakı nəşrlərə görə, onun Yaxın Şərqi yeni səyahəti heç bir ciddi nəticə vermədi. Hətta belə bir hiss var idi ki, Vaşinqton İsrailə əlavə tezyiq göstərməyə çalışacaq. Xüsusən də "The New York Times" yazır ki, Ağ Ev Fələstin dövlətini birbaşa deyilsə, Fələstinin BMT-yə qəbulu ilə bağlı səsvermə haqqında veto- dan istifadə etməkdən imtina etməklə ta- nınmaq variantını nəzərdən keçirir. Lakin bu məlumat təsdiqi olmayıb.

Amma sözün eşi mənasında qaçılmaz qələbə ilə bağlı sözlərlə eyni vaxtda Rəfahda hərbi əməliyyatlar başlayıb. İlkən məlumatə görə fələstinlilər arasında 100-dən çox ölen və 200-dən artıq yaralı var. Bu, Misirlə sərhəddəki sektorun en cənub nöqtəsidir və şəhər döyüşləri baxımından ən çətin nöqtədir. Müharibə başlayandan bəri İsrail ardıcıl olaraq qəzzalıları cənu- ba doğru hərəkət etməye çağırır. Nəticədə Rəfahın əhalisi müharibədən əvvəlki 300 min nəfərdən bir milyon nəfərdən çox artıb. Üstəlik, onların böyük əksəriyyəti daimi binalarda deyil, xeyriyyə təşkilatlarının verdiyi çadırlarda yaşıyır.

Çadırlar yerde - yolların kənarında, boş ərazilərde, evlərin arasında və te- bii ki, Misirlə sərhəddəki hasarın yaxınlı- ğındadır. İnsanlar başqa ərazilərə təxliyə edilmədikcə, mülki itkilerin sayı hazırlı- tələfat təxminlərini alt-üst edə bilər.

Amma İsrail hələ də əməliyyati həyatı davam etdirməkdə qərarlıdır. Benyamin Netanyahu'nun sözlerine görə, o, artıq hərbçilərə qaçqınların təxliyə prosesini düşünməyi və qalan HƏMAS yaraqlarını məhv etməyə hazır olmadığı emr edib. Gü- man edilir ki, qruplaşmada ümmülikdə 24 tabor döyüşü var idi. 18 tabor artıq ta- mamilə məhv edilib, 2-si Xan Yunisdə dö- yüşür, daha 4-ü isə Refahda yerləşdirilib. İsrail hökumətinin fikrincə, silahlılarının son qalası məhv edilmədən tam qələbəyə nail olmaq mümkün olmayacaq. Bunun üçün isə getdikcə daha az vaxt qalıb, gö- rünür, bir aydan çox deyil. Martin 10-da müsəlmanlar üçün müqəddəs Ramazan ayı başlayır. İsrailde bunu tez-tez qanlı Ramazan adlandırlar, çünki əvvəllər tez- tez bayram günlərində terror aktları və ya

Sonu görünməyən müharibə



iğtişaşlar baş verirdi. Ənənəvi olaraq, bu günlərdə hətta dünyəvi fələstinlilər də tez-tez məscidə gedir və təxribatçı mozi- zəldən sonra İsrail hərbçiləri ilə qarşı- durmaya girirlər. Müvafiq olaraq, bayra- ma qədər iki şeyden biri baş verməlidir - atəşkəs və ya Rəfahda döyüşlərin bitme- si.

Bu sərt zamanlama təkcə İsraildə de- yil, həm də qonşu ərab ölkələrində, xüsüsən də Misirdə hiss olunur. Sektorun cənubundakı döyüşlərin fələstinlilərin sər- hədi keçmək və Sınaya çatmaq üçün kütləvi cəhdərlərinə səbəb ola biləcəyi ilə bağ- li böyük qorxular var. Misir ordusunun dinc qaçqın izdihamı ilə, xüsüsən də Ramazan ərefəsində qarşı-qarşıya gəldiyi görüntüler, hər kəsin Misir prezidenti Əbdülfettah es-Sisinin ətrafında görmək istədiyi son şeydir. Buna görə də Qahirə İsrailə tezyiq edir və sülh sazişindən sonra demək olar ki, 45 il ərzində ilk dəfə olaraq münasibətlərin tamamilə kəsilməsi ilə hə- dəleyir.

Bu tənzimləmə HƏMAS da daxil ol- maqla hamı üçün çox daha faydalı olardı. Bununla belə, başqa bir problem ortaya çıxıb. Məlum olduğu kimi, hərəkatın xaricdəki rəhbərliyi artıq iki həftəyə yaxındır ki, Qəzzadakı liderləri Yəhya Sinvar və Məhəmməd Deiflə əlaqə saxlaya bilmir. Və onların razılığı olmadan istenilən şərt- lər yalnız kağız üzərində qalacaq.

Onlar deyirlər ki, problem ÇAXAL-ın həddindən artıq feallığındadır. Daimi bombardmanlar və Xan Yunisdə quru bölmələrinin olması yerli komandanlığı daim hərəkət etməyə məcbur edir, ona görə də

xaricdəki yoldaşları ilə əlaqəsi kesilir. Şiddətli dairə yaranır: kompromis əldə etmək üçün İsrail hərbi təzyiqləri azaltır, həm də danışqlar prosesini çətinləşdirir. Lakin bu bəhanelər vasitəçiləri arxayın- laşdırır. İddia olunur ki, HƏMAS-in rəs- mi cavabı misiriləri hədsiz dərəcədə qıcıqlandırıb və məlum oldu ki, bu, sadə siyasi bəyannamə olub. İsrailin cavabı belə oldu: "Paris razılaşmaları çərçivəsində cavab verin, səhəbeti davam etdirək". Paris razılaşmaları təxminən iki həftə əvvəl Parisdə İsrail, Misir, Qəter və ABŞ nü- yəndələrinin razılaşdırıldığı razılaşmanın konturlarıdır. Bir neçə mərhələ, fələstinli əsirlerin israilli girovlarla dəyişdirilməsi və müharibəni bitirmək öhdəliyi olmayan uzunmüddətli barışq. Sonuncu fələstinli yaraqlılar baxımından ən çətin məqamdır. Qələbəni elan etmək üçün onların haki- miyyətdə qalmaları son dərəcə vacibdir ki, bu da münaqişənin dayandırılmasına razılıq vermek deməkdir. Bu da öz növbə- sində israillilərə yaraşır, onlar da öz qalib mənzərələrini qurmağa çalışırlar.

Ərəb ölkələri HƏMAS-ı inandırmağa çalışır

İndi bütün ümid vasitəçilərin növbəti görüşünün Qahirədə keçiriləcəyi qarşı- dan gələn çərşənbə axşamı nadır. Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Vaşinqtondan, baş nazir Məhəmməd bin Əbdürəhman Əl-Tani Qəterdən, İsraildən isə iki əsas kəşfiyyat xidməti- nin, Mossad və Shin Betin rəhbərləri de-

daxil olmaqla bütöv bir heyət gələcək. Görüşlərdə Misirli milli kəşfiyyat rəhbəri Abbas Kamel təmsil edəcək.

Toplananların qarşısındaki vəzifə çox çətin olacaq. Müxtəlif sızmalarla görə, ən kreativ variantlardan istifadə olunacaq, o cümlədən ən yüksək HƏMAS-in Qəzza- dan üçüncü ölkəyə getmesi, zolağın mü- haribədən sonra idarə olunmasına müyyən beynəlxalq qüvvələrin iştirakı və s. Diger tərfdən, bütün bu fikirlər əv- vəllər də səslənib və hələ ki, heç bir nəti- cə verməyib.

İsrail böyük kompromislərə hazır deyil

Hətta cümlə günü axşam Moody's yehudi dövlətinin kredit reytinqini tarixdə ilk dəfə olaraq A1-dən A2-ye endirəndə də, İsrail siyasetçiləri yalnız vətənpərvər bə- yanatlar verdilər və "onu aşağı salacaqlar və yüksəldəcəklər" deyə zəmanət verdi- lər. Ölkə hökumətinin rəvayətinə görə, sağ qalmaq müharibəsi gedir və hər han- si təzyiq cəhdəri ən yaxşı halda vəziyyəti dərk etməyin, ən pis halda isə bay- ğı antisemitizmin təzahüründür. BMT Fə- ləstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərqi qərargahının altında tapılan yeni tunel haqqında hek- yəyə dərhal vəzifələrə təməqəsi və HƏMAS-in mərkəzi komandanlığının xidməti otağı olub.

V.VƏLİYEV

14 fevral, yoxsa 30 iyun



Azərbaycan tarixində baş verən əlamətdar hadisələr onun milli dəyərlərini, milli qürurunu yaşıdan bir gün olaraq əbədiləşir. Yaşadığımız son illərin reallıqları bir daha tariximizə xalqımızın mübarizliyini, dəyanetini hekk etmiş oldu. Qəhrəman vətən övladlarının şücaeti ilə tariximizə yeni qürurverici günlər daxil olub. Bu əlamətdar günlərin hər birinin səhifələrində Azərbaycan xalqının nə qədər əzəmətli, ləyaqətli, mənəvi-əxalaqı keyfiyyətlərə sahib olduğunu görürük. Azərbaycan xalqının yaşadığı ictimai-siyasi hadisələr zamanı bir daha xalqımıza məxsus dəyərləri özünün qabarıq şəkildə göstərmiş oldu.

Bu gün dünya ölkələrində qeyd olunan 14 fevral Sevgililər günü sevgililərin, aşıqların bir-birlərinə eşq mesajları göndərdiyi bir güne çevrilib. Sevgililər Günü, 1800-cü illərdən sonra Amerikada Ester Hovlandın ilk Sevgililər Günü kartını göndərməsindən bu yana indiki vaxtda daha çox sayıda insanın qeyd etdiyi ictimai bir hadisə halına geldi. Sevgilər Günüün başlanğıc tarixi qədim Roma İmpiriyanın dövründə təsadüf edir. Miladdan sonra ilk əsrlerdən bəri hər il fevral ayının 14-də qeyd olunan Sevgililər Günüün başlanğıcı ilə əlaqədar olaraq o günden günümüze qədər gəlmış müxtəlif əfsanə və həkayələr var. Amma bu həkayələri üstələyən xalqın həqiqəti bayramı sevgililər gününün tarixində dəyişiklik yaratdı. Tekce tarixində yox, mezmundunda, ideyasındaki fərqliik başqa məcra aldı. 30 iyun tarixi də - Sevgililər günü də təqvimizde yer alıb. Sevgi hissi vətənə, anaya olan ülvİ duygulardan boy atr. Bu müqəddəs məfhüm insanın daxili dünyasından güc alaraq bəşərileşir, milyonlarla insanın öz ifadəsinin təsdiqine çevirilir. Sevgidən yaranan dünya insanların üzünə sevgi qapılarını açır. Vətənə sevgi olmadan kimisə sevmək, ona məhəbbətə yanaşmaq qeyri-mümkündür. Çünkü torpaqlarımızın nəfəsini, ətrini duyduqca insan sanki ülviləşir, dünayda güclü olduğunu anlayır və ilahi bir güc onun vücuduna hakim olur. Vətəni sevmək, onun üçün ölmək və yaşamaq hissində böyük bir dəyər insana hakim ola bilməz. Neca ki, vətənpərvərlik ruhu ilə boy atmış gənclərimiz vətənin müdafiəsində duraraq, haqq savaşına qalxaraq, işğal altında olan torpaqlarımızı azad etdilər. Şəhidlik zirvəsinə yüksələn vətən övladları Vətən qarşısında en müqəddəs borclarını vermiş oldular. Şəhidlik zivəsinə ucalmış 20 Yanvar şəhidi İlham Əjdər oğlu Allahverdiyev kimi. İlham və Fərizə Allahverdiyevlərin 20 Yanvar şəhid olmuş bu azərbaycanlı ailə cütlüyünün toy gününü xalqımız Sevgililər günü kimi qeyd edir. Azərbaycan həyatında baş verən bu hadisə xalqın adət və ənənələrini, milli dəyərlərini, milli qürurunu yaşıdan bir gün olaraq tarixləşdi. İlham və Fərizənin fədakarlığı, Azərbaycan qadınının dəyanetini tam şəkildə aydın olacaq. İki gəncin ölümüne səbəb olan amil - rus imperiyasının Azərbaycan xalqına qarşı yürüdüyü qanlı siyaset neçə-neçə insanın taleyini alt-üst etdiyi kimi, azadlıq eşqi ilə yaşayan ilhamları, fərizələrin də həyatına son nöqtəni hekk etdi.

Bu tarix Azərbaycan xalqına, xüsusilə, gəncləre, tələbələrə daha da sirayət edir. 30 iyun tekce iki gəncin bir-birini sevdidi, həmçinin iki gəncin şəhid taleyi de deyil, 30 iyun bir milletin yaşadığı tarixdir. Yəni 20 yanvar hadisəleri baş verməsəydi, 30 iyun bayram gününə çevrilməzdi. Bu, böyük sevgilərin, mübariz insanların düşüncəsini, məqsədini gerçəkləşdirən tarixdir. Bu hissələr, ali dəyərlər, mübarizələr Azərbaycanı müstəqilliye qovuşdurdu. Bu tarixi gün özündə çox məqamları birləşdirir.

Bu gün 30 iyun Sevgililər Günü kimi ölkəmizde qeyd olunur. Bu günün tarixi 1990-ci il yanvarın 20-də şəhid olan İlham və onun yoxluğuna döze bilməyib intihar edən Fərizənin toy günü ilə bağlı olan amildir. İlhamın yoxluğuna döze bilməyərək, özüne qəsd edən hayat yoldaşı Fərizənin toy gününün tarixçəsidir. Bu, sevginin, sədaqətin, cəsarətin

göstəricisi sayılır ve bütün sevgililərə əbədi örnek ola biləcək İlham və Fərizənin toy günü-30 iyun tarixi Azərbaycanda Sevgililər Günü kimi keçirilir.

SƏDAQƏT VƏ SEVGİ RƏMİZİ

Sevgililər Günü milli dəyərləri inkişaf etdirmək, qəhrəmanlıq tariximiz, sevgi kimi müqəddəs bir hissi özündə əhətiva edir. 20 yanvar faciəsinin qurbanı olmuş İlham və Fərizənin toy gününü 30 iyun tarixi Azərbaycanda Sevgilər Günü kimi qeyd olunması ideyəsi birmənalı qarşılıqlı. Bunun əhəmiyyəti onunla bağlıdır ki, yetişən nəsil öz tarixi ilə bağlı həqiqətləri hər zaman xatırlaya biləcək, bu günün tarixini araşdırın kəslərə Azərbaycanda baş vərən hadisələr, İlham və Fərizənin fədakarlığı, Azərbaycan qadınının dəyanəti tam şəkildə aydın olacaq. İki gəncin ölümüne səbəb olan amil - rus imperiyasının Azərbaycan xalqına qarşı yürüdüyü qanlı siyaset neçə-neçə insanın taleyini alt-üst etdiyi kimi, azadlıq eşqi ilə yaşayan ilhamları, fərizələrin də həyatına son nöqtəni hekk etdi.

Xatırladaq ki, İlham Allahverdiyev 1962-ci ilde Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 sayılı, sonradan Bakıdakı 54 sayılı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda - nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır.

1989-cu ilin 30 iyununda da "Vəğzalı" sədaları altında Fərize İlhamgilər gelin köçüb. 1990-ci ilin yanvarında İlhamla Fərize ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasının yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əynini geyinib evdən çıxır. Bu tarix Azərbaycan xalqına, xüsusilə, gənclərə, tələbələrə daha da sirayət edir. 30 iyun tekce iki gəncin bir-birini sevdidi, həmçinin iki gəncin şəhid taleyi də deyil. 30 iyun bir milletin yaşadığı tarixdir. Yəni 20 yanvar hadisəleri baş verməsəydi, 30 iyun bayram gününə çevrilməzdi. Bu, böyük sevgilərin, mübariz insanların düşüncəsini, məqsədini gerçəkləşdirən tarixdir. Bu tarixi gün özündə çox məqamları birləşdirir.

"MƏN SƏNİN ARXANCA MÜTLƏQ GƏLƏCƏM"

İlhamla Fərize nümunəsi bir məktəb yaratdı. On böyük əxlaqi, milli dəyərlər bu günün altında özünü göstərir. Bu tarixi gün çox şeylər üzərində qalıbıyyətdir. Neçə-neçə Valentin Azərbaycanın İlham və Fərizə ilə müqayisə oluna bilməz. Azərbaycana xarici təcavüz olanda gecə yatmayaq düşmənin qarşısına eliyalın çıxan ığid bir oğulun vətəpərvərliyidir bu. İlhamın sevgisi uğrunda heç nəyi göz öňüne almayan "Mən sənsiz yaşıya bilməyəcəm. İlham, men sənin arxanca mütləq gələcəm", - deyən Fərizənin ismətidir, mərdliyidir, dəyanətidir, vəfasıdır, 20 yaşı qızın cəsəridir. İlhamla Fərize Azərbaycan xalqının tarixində elə hadisədir ki, o, dünya xalqlarının heç birinin tarixində yoxdur.

1989-cu il iyun ayının 11-də Fərizənin, iyunun 30-da isə İlhamın toyu olub. Beləcə, bir-birinə qovuşan gənclər 6 ay birgə xoşbəxt tale yaşayıblar. Necə deyərlər, düşmənin atəş-i Bakıda açılanə qədər. 1990-ci il 19-dan 20 yanvara keçən gecə baş verən hadisədə düşmənin hücumu qarşısına çıxan er oğullar içərisində İlham da var idi və şəhid olanların içərisində onun da adı oldu. Narahat yaşayan Fərize son saatlarını yaşayır. Fərize elə bil başqa dünyada idi. Heç kimi gözü görmürdü. İlhamın "Şəhidlər Xiyabanı"nda basdıracağını eşidən kimi, qərarını qətiləşdirir. İlham Xirdalandağı məzarдан çıxarılan gün, səhət saat 5-6 radələrində qatı sirkə turşusu içib özünü öldürür. İlhamla bir məzarda dəfn olunmaq, onu yalnız qoymamaq istəyi idi bu.

Budur, sevgi Şəhidlər Xiyabanında tariximizin ən möhtəşəm abidəsini yaratdı. Artıq tariximizin ən şanlı və möhtəşəm məkanıdır, bura. Əbədi yuva salıclar bu məkanında. Zirvədə, ucalıqla yaşayırlar. Hər kəsin ziynet məkanına gerçiklən yerdə hər zaman İlham və Fərize həkayəti danişılır. Tanrı ömrünü əsrlərə hekk edən bir ömrə sahib oldular.

Belə insanların timsalında cəmiyyətə vətəndaşlar yetişdirilir. Düşmən güləsine sinəsini gəren, sevgisi üçün fədakarlıq göstərən və düşmənin kin və hiyləsinə açıq etirazını bildirən bu gənclər örnək olaraq məhəbbətə xatırlanır.

Belə bir tarixi Sevgililər günümüz olduğu halda, bəs gərəsən, 14 fevral Sevgililər günün qeyd olunmasına ehtiyac duyulurmu?

Nəzakət ƏLƏDDİNQIZI



Niyə dövlət qulluqçusu ola bilmirik?

MƏTANƏT

Indi ölkəmizdə əksər sahələrdə işə qəbul və kant yerlər üzrə imtahan vasitəsilə həllini tapır. Dövlət qulluqçusu olmaq üçünsə bu, xüsusiilə belədir. Lap yaxşı, çox əla. Əziyyət çəkib oxuyan, gecəsini-gündüz edən getsin imtahan versin, bal yığın və seçdiyi işdə çalışın. Əziyyət çəkməyən işə hələlik arzuladığı, işləmək istədiyi vəzifəyə layiq olmadığını anlasın və yenidən oxumağa, hazırlaşmağa başlasın. Lakin galin görək məsələ bizim düşündüyüümüz kimidir? Bir sahədə-dövlət qulluğu na imtahanlardan və nəticələrində danışmaq istəyirik. Elə redaksiyamıza da tez-tez bu məsələ ilə əlaqədar müraciətlər olunur ki, bəs imtahanda yüksək bal toplamasına baxmayaq əksər gənc nədənsə işə düzəlmir ki, düzəlmir. Həm də imtahanlara aidiyatı olmayan suallar da salınır.

Nə üçün gənclər bu problemlərlə üzləşir? Bu, böyük bir araşdırma mövzusudur, lakin məsələnin bizi məlum olan tərefələrindən bir neçəsini qeyd etməklə gənclərin qarşılaşdıqları çətinliklərdən, imtahanından sonra gözləri yolda gözləmələrindən və onların layiq olduğunu halda kənarda qalmalarından söhbət açmaqla bu imtahanları həyata keçirən aid təşkilatlar və şəxslər bele bir sual ünvanlaya: nə üçün gənci incidirsiniz? Nə üçün ən yüksək bal toplayan gənci işlə temin etməyib onu nəzəri salırsınız? Nazirliklər, komitələr, baş idarələr, sözü müsələdədir. Siz vəzifəyə vətəndaşları incitmək üçün, yoxsa onları məsələlərini həll etmək üçün təyin edilmisiniz?

Nə üçün bizim gənclərimizin arzularına qarşı çıxırsınız? Nə üçün onlar bir dəfə deyil, 2-3 dəfə imtahanı vərib, yüksək bal toplayır, lakin nəticə etibarilə işsiz qalır. Nəticə isə bu olur ki, ailə qura bilmir, ev ala bilmir. Məcburən fəhləlik edir, kafe-restoranlarda afisant işləyir. Bəli, tanıdığımız gənclər var, həm ali təhsili var, mən magistratura təhsili alıb, lakin hələ də aşağı vəzifələrdə çalışır və yaxud kafe-restoranlarda nazir balalarının qarşısına çay, çörək gətirir. Gözləyir ki, yenidən imtahan vaxtı gəlsin, bəlkə bu səfər...

Sualımıza aid nazirlik, komitə, baş idarələr hansının ki, aid gənclərin işlə təminatı məsələsində daha tez-tez hallanır, yüksək bal toplayan gəncləri görməzdən gelirler, cavab verməlidir ki, nə üçün bu məsələ belədir?

Axi hər kəsin vəzifədə dayısı ola bilmir. Hər kəs imtahanın ikinci mərhəlesi üçün özünü tapşırda bilmir. Belə olan halda nə üçün dayısı olub, lakin başı boş olanlar vəzifəyə gəlməli, bizim layiqli gənclərimiz kənarda qalmalıdır?

Bəzi nazirlər, komitə sədrlər, baş idarə rəhbərləri söz veriblər ki, xalqın balaları ilə bu cür davranışacaqlar? Söz veriblər ki, işə yalnız bir-bir ilə əlaqəli şəkildə, bir-birinin xahişi ilə adam seçəcək, vəzifələrə layiq olanın yerinə layiq olmayı götürəcəklər...

Bəs bu gənclərin gələcəyini düşünürənlər? Heç yədindən övladı deyil, sizin övladınızdır. Övladınıza qarşı bu hərəkəti necə qarşılayardınız? Gözünüzün qarşısında uşağınızın oxumaqdan, hazırlanmaqdan, kurslara getmək qabığı soyulsun, sonra gedib imtahanda yüksək bal toplasın, ancaq işsiz qalsın. Siz buna bir valideyin kimi necə reaksiya verirdiniz? Yoxsa heç reaksiya verməzdiniz. Axi bəziləri üçün vəzifə elə bir şeydir ki, gözləri tutmaqla yanaşı, hissələrdən de məhrum edir.

"Ses" Media Qrup olaraq əminik ki, bu məsələlər tezliklə öz həllini tapacaq. Hansı nazir, komitə, baş idarə rəhbəri bizim gənclərimizə qarşı bu mövqədə dayanıbsa, imtahanından sonra kiminə zəngini gözleyirsə, həmin zənglərlə savadlı, layiqli gənclərimiz kənarda qalırsa, tezliklə cəzalandırılmasını arzu edirik. Biz buna əminik.

Gələcəyimiz olan gənclərə qarşı belə ədalətsiz mövqə tutmaq olmaz. Çünkü onlar bu Vətənin, bu ölkənin gələcəyidir. Qoy layiq olan işləsin, layiq olmayan daha da yaxşı hazırlaşın. Nəticə etibarilə, haqqı naqqaja verməyək ki, sabah haqq xırtdəyimizdən yapışanda gözümüz kəlləmizə çıxmasın.

Əslində, bir çox ziyali, mütəfək-kir ayrı cür izah edir sevginin tərifini. Ümumiləşmiş fikir isə odur ki, sevgi insanın başqa bir insana və ya canlıya hiss etdiyi bağlılıq hissidir. Amma sevginin bioloji, səzial və psixoloji faktorlara görə fərqli ölçüsü var. Kimi toxunmaqla, kimi baxmaqla, kimi hiss etməklə sevir. Bu səbəbdən də hər bir insanın sevgini ötürmə və qəbuletmə tərzi ferqlidir. Ümumilikdə bu hiss maddi deyil və heç bir halda qiyməti yoxdur. Eləcə də bu hissi ötürmək üçün vaxt, zaman, gün anlayışı yoxdur.

Məlumdur ki, hər il fevral ayı geləndə bir canlanma olur cəmiyyətdə. Fevralin ilk on-günlündən başlayaraq hədiyyə mağazalarında nəzərə çarpan canlanma 14 fevraladək davam edir. Daha çox gənclərin qeyd etdiyi 14 fevral tarixi yaşlı nəsil o qədər də maraqlandırır. "Valentin günü" dünyanın bir sıra ölkələrində 14 fevralda qeyd edilir. Dünya ölkələrində, bu günün həvəskarlarının bir-biri üçün hədiyyələri alındığı və kütłəvi qeyd etdiyi faktları danılmazdır. Valentin gününün atrributları da var, bunlar ürək şəkilləri və göyərçin figurudur. Bəs indi bir çox müsəlman ölkələrində, türk dünyasında belə qeyd edilən bu xristian gününün əhəmiyyəti nedir?

Müqəddəs, ya əxlaqsız?



Katolik xristianların "Müqəddəs Valentin" dedikləri və şəxsiyyəti ilə öyündükləri bu keşiş çox müəmmalı bir şəxsiyyətə sahibdir. Əslində, 14 Fevralin sevgililər günü kimi qeyd edilməsi Valentinin həyatda olduğu dövrən xeyli öncələrə, təxminən 1500 il əvvələ gedib çıxır. Bunun əsası xristianlığa deyil, eski Roma enənələrinə dayanır.

Qədim Romada 14 fevral tarixi bütün Roma xalqı üçün isə xüsusi əhəmiyyət kəsb edirdi. Həmin gün inanclarına görə, Roma "Tanrı" və "Tanrıcları"nın kralıçası olan Junoaya duyulan hörmətdən dolayı bayram elan olunurdu. Səhəri gün isə "Lupercalia bayramı" başlayırdı. Bu "bayram" xalqın genç küləlesi üçün böyük "əhəmiyyət" daşıyır. Səbəbi isə heyatları qəti qanun-qaydalarla müeyyənələşdirilmiş və gəzib-əyləmə şansı çox mehdud olan gənclərin bu "bayram"da bir-birləri ilə iyrənc şəkildə əylənmələri idi. Bu "bayram"da əylənmək üçün hansı gəncin hansı qızı seçməsi də öz isteklərinə bağlı deyildi.

Romalı gənc qızlar adlarını kiçik kağız parçalarına yazaraq, bir çelləyə atır, həmin kağızlardan birini seçən romalı gənc də seçdiyi kağızda adı yazılın qızla həmin gece bir yataqda olaraq istənilən cinsi arzusunu həyata keçirməkdə sərbəst idi və onları bayram boyunca ayrılmırlırdı. Dini nöqtəyi-nəzerden yanaşsaq, həmin gün minlərlə kişi və qadın Tanrıni danaraq əxlaqsızlıqla meşğul olurdu. Yəni, bir sözle 14 Fevral tarixi kütłəvi əxlaqsızlıq günüdür.

Bəs bu Valentin kimdir?

Burada belə bir sual meydana çıxır, əgər əxlaqsız hərəkətlər Valentindən öncəye

Tarixə qısa ekskurs və ya sevginin günü varmı?

xud da xristianlığı təbliğ etdiyinə görə edam edildiyi faktlarını şübhə altına alır və onun haqqında söylənən "homoseksualist" ifadəsinin doğruluq dərcəsini artırır.

226 il sonra

Valentinin edamından sonra əxlaqsızlıq səngidi, amma tamamilə dayanmadı. Əvvəllər açıq-aşkarca keçirilən bu "bayram" indi künç-bucaqda gizli şəkildə davam etdirilirdi. Əxlaqsızlıq gününün "Valentin günü" adı altında açıq-aşkar qeyd edilməsi isə onun ölümündən təxminən 226 il sonraya təsadüf edir. Yəni, Papa Gelasius tərəfindən 496-ci ilde "Lupercalia bayramı"nın adı Valentinin şərəfinə dəyişdirilir. Addəyişmənin səbəbinə gəlinəcə isə, xristian ruhanıllar Romadakı büt-pərəstlərin "Lupercalia bayramı"na xristian gənclərin qatıldığından və büt-pərəst qızlarla əylənmələrindən narahat olduqlarından buna bir çərə axtarırdılar.

Elə bu zaman vaxtılı xristian qəbristanlığında dəfn olunan Valentin yada düşdü və ruhani xristianlar bununla vəziyyətdən çıxış yolu tapdır. Onlar bu bayramın sadəcə və sadəcə adını dəyişərək gənclərin xristianlığa bağlı adı olan bir şənlikdə - "Müqəddəs Valentin günü"nda əylənmələrini, daha doğrusu ənənəvi kütłəvi əxlaqsızlığı davam etdirmələrini təmin etdilər. Bununla da həmin bu "Valentin günü" meydana çıxdı. Bir sözə, Papa Gelasius əxlaqsızlığı rəsmiləşdirdi.

Sevginin günü olmur

Sevgi həyatın hər anındadır. Əger onu görə bilsək, hiss etsək, toxunsaq, qulaq assaq, dinləsək, hamımız içimizdəki və gözümüzün önündəki sevgini görə bilərik. Hər səher küçədə yemlədiyimiz o qara pişiyi tumarladığımız əldir sevgi. Qapısından keçərkən səs-küylərinə boyanıb gülməsədikimiz bağça uşaqlarıdır sevgi. Avtobusda yərimizi verdiyimiz o yaşlı insan, hamilə qadındır sevgi. Həqiqi və sağlam sevgi ünvanından asılı olmayaraq ötürülen ən səmimi hissələrdir.

Bəzən düşünürük, biz niya sevməyə və həyatımızı kiminləsə birləşdirməyə çalışırıq? Fikir vermisinizsə, dilimizdə sevgilini həm də "ruhumun yarısı" deyə xarakterizə edən bir ifadə var. Ruhumuzun yarısını tapana kimi axtarıraq, eşq, sevgi, məhəbbət ovuna çıxırıq bir növ. Təbiidir, çünki öz təyimizi tapmadıqca özümüzü bütöv hiss edə bilmirik, həyatımızı yarımcıq hesab edirik.

Ruhumuzu bötvələşdirən, mənəviyyatımızı gözəlləşdirən, həyatımıza işiq verə Tanrı payımızı tapandan sonra həyat başqa cür görünür gözlərimizə, daha işqli, daha nurlu, daha cəzibədar. Sevgimizi doya-doya yaşamaq istəyirik, ruhumuzun yarısından mənəvi qida alaraq, eşqdən-sevgidən bıhus olaraq. Doğrudur, bu cür məhəbbət hər kəsə qismət olmur, necə deyərlər, eşq Tanrıının lütfüdür sevdiyi bəndələrinə.

Əgər fikir vermisinizsə, dünən müxtəlif dillərində "ər" və "arvad" bir cür ifadə edilir və hamısı da bizim dilimizə tərcümədə hərfi olaraq "ər" və ya "arvad" deyə tərcümə edilir. Amma bizim dilimizdə çox gözəl bir ifadə var - "həyat yoldaşı". Həyatımızı bölüştürümüz, ömrü-gün yoldaşı olduğumuz insanları isə bir gün deyil, hər gün sevirik. Sevgi, məhəbbət kimi hissələr, insanların öz içinde hiss etdiyi sədəqət, sadıqlik, səməniyyət, adı olmaq kimi bir çox hissə özündə ehtiva edən mücerred bir anlayışdır. İnsanın öz daxilində hiss etdiyi o əsl sevginin isə günü olmur, sevməyi bilən, sevgi hissini anlayan insanlar üçün hər gün sevgililər günüdür.

Lale Mehrali

"Uşaqlarda davranış pozuntusu var"

NEVROPATOLOQ MÜNASİBƏT BİLDİRİ

Uşaqlarda nevrozluq yoxdur və daha çox davranış pozuntusu var. Onlarda diqqət cəlb eləmək, davranış pozuntusu, dərslerden geriqləmə, fikir dağınıqlığı, özünü toparlaya bilməmə və s. olur. SIA ya açıqlamasındanevropatoloq Aytən Quliyeva deyib. Nevropatoloqun sözlərinə görə, 0-1 yaşlı uşaqları valideynlər gətirirlər və deyirlər: "Uşaq 6 aylıqdır və ağlağındı, qışqırır, özünü sıxır" buna əsəbilik demək olmaz, amma nevroloji müayinə zamanı baxırsız ki, uşaqa ciddi bir problem yoxdur, sadəcə, diqqət cəlb etmək üçün edir. "Uşaqın nitqi olmadığı üçün özünü belə ifadə edir. Uşaq



ağlayanda onu qucağa tez almaq, sizdən hər hansı bir şeyi istədiyində sizin onu dərhal yerine yetirmeyiniz, uşaqla vərdiş halına çevrilir. 1-3 yaş arasında kı uşaqlar sözə qulaq asmayan sindromu adlanı bilər. Yəni, hər şəyə görə ağlayır, əlini başına, divara vura, özünü yere ata bilər. Əgər ana "olmaz" sözünü tətbiq edərsə, o zaman uşaq daha da qışqırmaga başlayır. Uşaq műalicə olaraq tərbiyeni 0 yaşdan başlamaq lazımdır. Uşaq 3-4 aylıq olduğunda onu taxma adalarla yox, mütləq öz adıyla çağırılmalıdır. Bu dəqiqə uşaq autizmi çox artıdadır. Bunu qapanma kimi də adlandırmıq olar, çünki hər şey sosiallaşdır. Əvvəller telefon yox idi, hər kəs bir-birinin evinə gedər, səhəbət edərdi. Uşaqlara psixoloq məsləhət görməyimizin səbəbi onların bir-biriyle danışması, uşaqın özünü ifadə etməsidir. Əsas ünsiyyət qurmaqdır və biz bunu bacarmırıq, əsasən də yeni nəsil. 6 yaşdan sonra uşaqın topalar, kubik veririk. Uşaqın elində topun olması onun əlinin inkişafına yardımıcı olur. 1-3 yaş arası hər şeyi başa düşən olur və etrafi anlaya bilir. Televizorda inkişafetdirici nə isə qoya bilərik, şəkilli kitablar ala bilərik, hənsi ki, içərisində böyük maşın, gül şəkilləri olsun. Uşaqlara diqqət yetirmək, onları parka, zooparka, muzeylərə aparmaq əsəbiliyin yaranmamasına, fikrini cəmləməyə yardımcı olur.

O qeyd edib ki, daha çox ünsiyyət, sosial mühit olarsa uşaq etrafi rahatlıqla sezə bilər: "Uşaqları bağçaya, inkişafetdirici kurslara qoymaq yaxşıdı. Uşaqları nənə-babanın yanına qoyular və onlar da çalışır uşağı məmənnun eləsin, hər iste-



diyini eləsin, bunun nəticəsində də uşaqa ərköyünlük yaranır. Sual yaranı bilər ki, nə üçün əvvəller belə deyildik? Çünki bunun səbəbi qıtlıq idi və bir oyuncağı hər kəsle bölüşməli idik. Məsələn, uşaqlara deyirlər: "Sözümə baxın istədiyini alacam".

Bu sözü həmişə işlətməkdə düzgün deyil. "Bu gün biz bu şəkildəkiləri öyrənək gedəcəyik parka və sənə şokolad alacam", "Pramidanı yüksən sənə balaca maşın alacam" və s. kimi ifadələr çox işlənir. Uşaqların yanına topları töküb getmek olmaz, en çoxu 2 ədəd olmalıdır. Uşaq 7-8 ayında oturmağa başlayanda balaca xalça sərib, uşaqı onun üstündə otuzdurub 1-2 oyuncaq vermək lazımdır. Hətta siz də onun yanında ola bilərsiz.

İndiki uşaqlar 1-2 oyuncaqdan çox tez bezir, çünki etrafda çoxluq var. Burada bir az psixoloji və nevroloji cəhət var. Hər bir valideyn psixoloq olmalıdır ki, uşaq böyüdükdə onda əsəbilik yaranmasın. 4-5 yaşında uşaqları maarifləndirmək, diqqətini formalasdırmaq lazımdır. Son vaxtlar belə bir problemlər var ki,

Yeniyetmə dövründə, imtahan ərefəsində uşaqlarda əsəbilik, narahatlıq, ürek döyüntüsü yaranı bilər. Biz məsləhət görürük o, daha çox havada gəzsin, psixoloqa yönəldir və yüngül sakitləşdiricilər tövsiye edirik. Yeniyetmələr utancaq olurlar və buna görə psixoloqa müraciət etmələrini məsləhət görürük. Bundan əlavə yaddaş pozğunluqlarıyla əlaqədar müraciət edirlər, bunun da səbəbi diqqət dağınıqlığıyla əlaqədərdir və burada əsəbilik əmək gəlir. Uşaqları idmana, rəqsə, rəsmə, şahmata yönəltmək, planşet, telefondan uzaq tutmaq lazımdır. Bəzən valideynlər deyir: "Çatdırımıq, program ağırdır". Düzdür, belə hallar da ola bilər, amma imkan tapıb uşaqları mütləq şəkildə belə yerlərə aparmaq lazımdır. Əvvəller hər kəsi musiqiyə qoyurdular ki, piano öyrənisiñlər. Bunlar diqqəti toplamaq üçün müalicə üsulu hesab etmək olunur. Böyüklerdə olduğu kimi, bu aralar uşaqlarda da panik ataka rast gəlinir.

Sevilin Abbasova



Kimlərinsə hər hansı maraqları Bakı üçün qətiyyən maraqlı deyil..!

A F Ə T

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan hərbi-sinin qanı heç vaxt yerde qalmayıcaq. Artıq Azərbaycan həmin ölkə deyil ki, əsgər və zabitlərinə tərəf açılan ateşi cəzasız buraxsın. Qafan-Zəngilan ərazisində, daha doğrusu, Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş sonuncu olay, yəni erməni tərəfinin təxribatına cavab olaraq DSX-nin keçirdiyi "QİSAS" əməliyyatı bir dəha dövlət başçımızın mövqeyini sübuta yetirmiş oldu. Lakin məsələ yalnız erməni tərəfinin təxribat törətməsində deyil. Düşmən bir reallığı da unutmamalıdır - elə də keçmişdə olmayan Saribaba, Böyük İşıqlı, Qaragöl və s. əməliyyatları çox yəqin ki, Ermənistən yaxşı yadındadır. Və bütün bunların müqabiliində dəqiq olan budur ki, Azərbaycan artıq daha sərt cavablar verməklə Ermənistəni və onun havadarlarına lazımi dəslərini verəcək və verir də!

Artıq rəsmi bəyanatlarda da vurğulanır ki, baş verənlərə görə bütün məsuliyyət Ermənistən hərbi-siyasi rəhbərliyinin üzərine düşür. Hənsi ki, bir neçə ay idi şərti sərhədlərdə sakitlik hökm süründü və bu sakitliyi də həmin hərbi-siyasi rəhbərlik pozdu. Amma gəlin görək, bu məsələdə yalnız Ermənistən rəhbərliyi məsuliyyət daşışıdır?

Artıq kifayət qədər bəlliidir ki, məsuliyyət təkcə İrəvanın deyil, həm də Avropa müşahidəciliyinin (bundan sonra EUMA) üzərndədir. "Binokl siyaseti" ilə, eləcə də gizli hərbi-keşfiyyat istırakçıları vasitəsilə Bakıda qıçır yaratmağa cəhd edənlər də sözsüz ki, məsuliyyət daşımaqdadırlar.

Həmin avropalılar ki, hadisə baş verən anda, yəni "QİSAS" əməliyyatı başlayar-başlamaz, öz sevimli "durbinlərini" ataraq dərhal oradan qaçıblar...

Və əger EUMA təmsilçiləri reallıqdan çıxış etmək üçün özlərində güc, vicdan tapa bilsələr bəyanat verib deməlidirlər ki, bəli, təxribat Ermənistən tərəfindən başlayıb, buna sübut edən videomüşahidə kadrları var. Amma bunu edəcəklərmi? Çox yəqin ki, etməyəcəklər.

O cümlədən, bu təxribatın arxasında Ermənistən esas havadarlarından olan Fransa, ABŞ maraqları da dayanıb. Lakin kimlərinse hər hansı maraqları Bakı üçün qətiyyən maraqlı deyil..!

P.S. Artıq o da bəllidir ki, təxribatı şərti sərhədlərdə "könlüllü" hərbi qurumun - "Yerkapın" terrorçuları törədiblər.

Əbəs deyil ki, bu terror yuvasının əvvəlki rəhbəri, hazırda deputat olan Tigran Abramyan parlamentdəki çıxışında deyib: "İmkan verməməliyik ki, Azərbaycan nə təbliğat sahəsində, nə də sərhəddə özünü azad hiss etsin, cavabız zərbələr endirsin. Zaman göstərdi ki, xilasımız Azərbaycana qeyri-mütənəsib zərbə vurmaqdan keçir".

Bax belə... Yəni, bu da dolayısı ilə olan bir etirafdır. Nə deyirik? Qoy "qeyri-mütənəsib zərbə" haqqında düşünsünlər. Amma sonra demədi-deməsinlər ki, nəyə görə tarixi Qərbi Azərbaycan torpaqlarında-Qafanda, Mehridə və s. ərazilərdə yüksəkliklərdə hənsi səbəbdən Azərbaycan bayrağı dalğalanır (?)!

Fuad Qəhrəmanlı trol statusunu itirir



Azərbaycan cəmiyyətində dünyadan heç bir xalqına nəsib olmayan birləşmə mövcuddur. Bu birləşmə 44 günlük Vətən Mühabibəsində yeddi dən yetmiş yeddi qədər hər kəsin Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin etrafında six birləşməsi ilə yağı düşməni mehv edib, topaqlarımızın azadlığına nail olunması ilə özünün pik nöqtəsinə yüksəldi. 7 fevral növbədənənar prezident sekişlərində Azərbaycan xalqı öz liderinə təşəkkür borcunu yerinə yetirmək məntəqələrə axın edib, Ona səs verdi. Bununla da bir daha Xalq- İlham Əliyev birləşməsindən sarsılmaz olduğu təsdiqləndi. Görünən ondan ibarətdir ki, məkrli yerli və xarici qüvvələr hakimiyət - xalq birləşməndən ciddi şəkilde narahatlıq keçirir. Bu səbəbdən de hər cür iyrənc vasitələrdən istifadə etməklə cəmiyyətdə bir narazılıq yaratmağa çalışırlar. Başa düşürər ki, cəhdəri nəticəsiz qalacaq. Çünkü xalqın öz liderinə olan sevgisi dəyişilməzdır ve bu sevgini heç bir qüvə hər hansı bir dezinformasiya xarakterli informasiya ilə poza bilməz. Dağıdıcı müxalifət və xaricdəki antimilli ünsürlər müstəqil olmadıqlarından təqdim olunan planlardan kənara çıxmağa cəsarət etmirlər. Yəni məkrli fəaliyyətləri müxtəlif sosial şəbəkələr, internet TV-lər vasitəsi ilə davam etdirilər. Hətta o dərəcədə çəşiblər ki, bilmədikləri, anlamadıqları məsələlər etrafında filosofluq edirlər.

F.Qəhrəmanlı "səhvərini düzəltmək" xəbərdarlığı edilməklə yenidən trolların sırasına qəbul edilib

Söz yox ki, dağıdıcı müxalifət başbənlərinin müxtəlif internet TV-lər də ayrı-ayrı sahələr üzrə anlamadıqları fəaliyyət səfərlərinə daxil olmayan məsələlər haqqında danışmaları və yanlış fikirlər yürüttər.

mələri sadəcə gülüş doğurur. Anlamadı olmur ki, dağıdıcı müxalifə ünsürlər bilmedikləri, bilişləri olmayan sahə üzrə ekspert kimi danışmağı özlerine necə rəva görürər. Məsələn, bozbaş mollaların torbasından qidalanan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı demək olar ki, saatını, gününü sosial şəbəkələrde troluq etməye həsr edib. Hansı statusuna nəzər yetirilsə, orada şər və böhtən görəmək olar. Internet TV-lərə verdiyi açıqlamaları ancaq ehtəsablı söz və ifadələrdən ibarətdir. Bu da onu deməyə əsas verir ki, bu məsləhət AXCP sədri Əli Kerimli tərəfindən xüsusi statusla gövəlvənib. Çünkü məlum aile qalmaqalından sonra F.Qəhrəmanlı bütün statusları əlindən alınaraq zibil qutusuna atılmışdır. Yəni, o zaman bütün feministlər, hətta Xədəcə İsmayıllı, İsmayıllı Cəlilov, Nahid Cəferov kimi məkrli de onun vəhşiliyinə etiraz bildirmişdilər. Nehayət, ictimai təpki dənərənən sonra Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefaya göndərilmişdi. 2023-cü ilin iyulunda keçirilən partiyaların qurultayından sonra F.Qəhrəmanlı "səhvərini düzəltmək" xəbərdarlığı edilməklə yenidən trolların sırasına çıxmağa cəsarət etmirlər. Yəni məkrli fəaliyyətləri müxtəlif sosial şəbəkələr, internet TV-lər vasitəsi ilə davam etdirilər. Hətta o dərəcədə çəşiblər ki, bilmədikləri, anlamadıqları məsələlər etrafında filosofluq edirlər.

Fuad Qəhrəmanı yenidən parazitliyə başladığını elan etdi

Son vaxtlar F.Qəhrəmanlı bütün varlığı ilə 7 fevral növbədənənar prezident sekişləri ilə bağlı dezinformasiya xarakterli informasiya yaymağa köklənib. Növbəti statusunda F.Qəhrəmanlı Qərbin müəyyən dairələrinin sekişlərə mənşəbatının müsbət olmasından narahatlıq keçirdiklərini üstürtüdü də olsa dilə getirir. Bildirir ki, Qərbin Azərbaycandakı

seki nəticələrinə yanaşmada ayrıca təqibini münasibet bildirmədən ATƏT Müşahidə Missiyasının rəyi ilə razılaşması, yalnız Ermənistanla sülh danışqlarını davam etdirilməsi və sülh müqaviləsinin imzalanması üçündür: "Bu sülh müqaviləsindən sonra isə Azərbaycana münasibətdə tələblərin və qiymətləndirmələrin də keskin şəkildə dəyişəcəyi gözlənilir".

F.Qəhrəmanlı özünəməxsus sayıqlamasını davam etdirərək iddia edir ki, AŞPA da Azərbaycan nümayəndə heyetinin mandatının təsdiqlənməməsi faktı da göstərdi ki, Qərb sülhədən sonra Azərbaycan hakimiyətinin indiki şəkilde özünü aparmasına dözmək niyyətində olmayıcaq: "Çünki sülh müqaviləsindən sonra Azərbaycanın öz daxili siyaset standartlarını dəyişməsi Qərbe integrasiya prosesinin tələbinə çevriləcək. Bunun fərqliyə olmaq lazımdır. Rusiya ilə geosiyasi rəqabətdə Azərbaycanın integrasiya prosesində iştirakı Qərbin maraqlarının tələbedir, bu səbəbdən də demokratiyaya bu gün tekce bir başarı dəyər deyil, həm də geosiyasi integrasiya və təzyiq alətidir".

Bir trol o biri trolu günahkar çıxarmağa çalışır

ABŞ-da sıçrovulluq edən Sevinc Osmanqızının dediklərinə istinad etməklə o fikri qeyd etmək olar ki, F.Qəhrəmanının yazdıqları onun özünün beyin məhsulu deyil. S.Osmanqızı özünün TV-sində bildirir ki, F.Qəhrəmanının yazdığı və sonradan Qəniyəmet Zahid tərəfindən səsləndirilən məqəle plagiatdır, onu F.Qəhrəmanlı deyil, başqa şəxs yazıb. F.Qəhrəmanlı ittihamların əsəssiz olduğunu sübuta yetirməkdən sonra, S.Osmanqızını sifarişlər əsasında müxalifəti hədəfə almaqda günahlandırıb. Hətta bir qədər də dərinə gedən AXCP-nin fəal trolu F.Qəhrəmanlı bildirir ki, S.Osmanqızı hakimiyətdən paket aldıqından ona və Əli Kerimliyə qarşı təqibli fikirlər səsləndirir: "Sevinc Osmanqızını narahat edən, müxalifə qarşı qəzəbli edən nədir? Niye əvvəller bir yerde olduğu müxalifətə düşmən kəsilib? Sevinc Osmanqızının Milli Şuraya və AXCP-yə qarşı düşmən kəsiminin səbəbi onun müəyyən sifarişlər alması ilə bağlıdır". F.Qəhrəmanının ittihamlarına S.Osmanqızının cavabı sərt olub: "Kim size qarşı irad səsləndirirse, onu hakimiyətdən paket almaqdə günahlanırsınız, ayıbdır, utanın".

Bir sözə, F.Qəhrəmanlı özünün ağılsız açıqlamaları və statusları ilə öz səviyyəsinin hansı ölçüdə olduğunu göstərir. Həm də aydın olur ki, bunlar yalnız dediqdən o yana gedə bilməzler. Diger tərəfdən, bir-birini ifşa etməklə müxalifətin adı formada polemika qurmaq, dostcasına yol getmek, birgə qərarlar qəbul edib, onu həyata keçirmek gücünə, biliyinə və imkanına malik deyillər.

İLHAM ƏLİYEV



"Serenada" və ya İlana "ulduz" göstərməyin zamanı çatıb!

Təmiz Azərbaycan dilində olmayan, başqa dildə lüğətimizə daxil olan "serenada" kəlməsinin mənasını, hesab edirəm ki, hər kəs bilir. Bilməyənlərə sovet dövründə gürçü kinematoqraflarının istehsal etdiyi "Serenada" qışsəmətrajlı filminə baxmağı tövsiyə edərdim. Məqsədim hörməti oxuculara dil dərsi vermək deyil. Son illər ermənilərin başsız başbilənlərinin Azərbaycanla bağlı atdıqları addımları izləyib belə nəticəyə gəlmək olar ki, bu, əsl "serenada"dır. Baxanlar bilir, baxmayanlar üçün həmin film qısa məzmununu bildirmek isteyirəm. Zəif, ariq, gücsüz biri kifayət qədər ağır çəkili, güclü birine ilisir. Gelib onu bir neçə dəfə ilisir. Bir neçə ilisədən sonra səbri tükenən ağırçəkili kişi zəif oğlanın başına bir yumruq vurur. Oğlan yixılır, xəstəxanaya düşür. Sağalıb yenidə ilisir ağırçəkili kişi. Bu hal bir neçə dəfə tekrar olunur. Hər dəfə də zəif oğlanın bir neçə ilisəsine dözen ağırçəkili kişi sonda bir zərbə ilə onu yerə serir. Təbii ki, sosialist realizmin tələbi ilə sonda tərəflər barışırlar. Amma bizi bu sonluq yox, zəif, cılız oğlanın özündən üç dəfə ağır çəkisi olan kişiye ilisməsi məqamı maraqlandırır.

Gəlek mətbəbin ortasına. 2016-cı ildə uzun illərin zərbələrinə səbir edən Azərbaycan ordusu haylara yüngülvari bir "yumruq" atdı. Başını itirən ozamankı başsız erməni başbiləni Sarkisyan düşdü əl-ayağa, onun üstünə yürüüb yalvardı, bunun ayağını yaladı, nəhayət, dayandıq ki, yəqin ağılları başlarına gelər. Həradan? Ağalarına güvənib yenə başladı bizi incitməyə. 2020-ci ildə bir də bize yumruq atmaq istədi və ordumuz bı yurmuq göydəcə def edib başına əl zərbə vurdu ki, Ermənistan düşdü "beynəlxalq siyasi hospital". Yene tamamilə ölməyini istəmedik, imkan verdik ki, bəlkə ağıllandı. Amma bu dəfə də ağıllanmaq əvəzinə başladı bizi qidiqlamağa. Bir dəfə sərhəddə bize yumruq atdı, əvezine qulaqlarını kəsib, eləlik "tekqu-laq" (Andranikin nəvələridi axı, onlara tekqu-laqlıq yaranı - T.N.). Yene ağıllanmadı. Azərbaycanın içindəki terrorçu dəstələrə yardım edər ki, bəlkə nəsə əldə elədilər. Nə qədər desək ki, ağılnı başına yiğ, haqqı, imana gel, biza ilismə, eşitmədi. Bu dəfə Azərbaycan ordusu cəmi 23 saatə güvəndikləri bu terror dəstələrini rinqdəki nokauta düşən boksunun gününə saldı. Ordan, burdan ermənidən çox erməniçilik edənlər haçıldılar, ha bağıldırlarsa, ordumuz bu nokauta salmış terrorçulara güzəstələmədi və sürüyüb, rinqdən çıxarıb atdı zibilliye.

Bu qədər zərbələrdən sonra gözledik ki, nəhayət, bu layihə-dövlətdə ağıllarını başlarına yiğməğin şahidi olacaq. Bəlkə də özlerinə qalsa çoxdan gelib ayaqlarımızın altını yalayıb deyərdilər ki, bir qələtdi elemişik, bize yazıçıñız gəlsin. Amma dili makaron kimi uzanan Makronun və onun künüpə gedənlərin sayəsində yənə yerdə qalxıb bize yumruq atmağa cəsarət elədi. Bu dəfə sərhəddə təribat töredti ki, ordumuz bir yumruq vursun, onlar da, əlləri ilə ağıllarını örtüb xaricdəki dostlarının əllərinə "fakt" versinlər və onlar da şivən qoparsınlar ki, Azərbaycan qaydadənəkar zərbə vurdu. Amma yəni eli boşda qaldı. Azərbaycan ordusu video-görüntüləri qoydu ortaya və sübut elədi ki, qaydalardan kənar ilk zərbəni hıyar vurmaq istəyib. Biz, sadəcə, bu qaydalardan kənar zərbənin qarşısını almışaq və eks-zərbə ilə onu zərərsizləşdirmişik. Fakt elə şeydi ki, dünənən en nəhəng gücləri də onun qarşısında aciz qalır. Aciz qalıb səslerini içərlərinə salsalar da, biz hazır müdafiə vəziyyətində durmağa məcburuz. Çünkü hıyların zəhərli ilan olduğunu yaxşı bilirik və ilanın da başını nə qədər əzirsin əz, ulduz görməsə olmur. Hələ ona zəher daşıyan makronların sayəsində bu qədər zərbələrdən hələ də sürünməyi bacarırr. Belə getsə onun görməli olduğu "ulduz"u göstərmək vaxtına az qalıb. Ulduzu görəndə isə ilanın ölçəcəyini biz yox, köhnə kişilər deyib...

"Mina formulyarlarının qeyri-dəqiqliyi Ermənistanın sülhdən yayındığını təsdiqləyir"

Ayşən Veli

"Mina formulyarlarının qeyri-dəqiqliyi Ermənistanın sülhdən yayındığını təsdiqləyir"

Ermənistanın təqdim etdiyi formulaların yararsızlığı bu ölkənin sülhdə maraqlı olmadığını bir dənə təsdiqləyir. Guya humanitar addımlar atmaq göruntüsü yaradan Ermənistan rəhbərliyi bu vaxt qədər heç bir addımdında səmimi olmayıb. Kəlbəcər rayonu Murovdəq silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən səhəbət gedir ki, burada da əvvəl olduğu kimi məlumatlar qeyri-dəqiqli, etibarsız və natamam eks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğunu müəyyən edilib". Bu sözləri SİA-ya açıqlama-sında deputat Kənül Nurullayeva deyib. Deputat sözlərinə belə davam edib: "Ermə-

nistan əvvəl ümumiyyətə inkar edərək, mina xəritələrinin olmadığını iddia edirdi. Lakin sonradan cəmi 20-25 faiz dəqiqliyə malik formulyarlar təqdim olundu. Burada da məqsəd aydın - daha çox mülki insanın ölümüne səbəb olmaq, Böyük Qayıdış və bərpa quruculuq işlərinə mane olmaq. Bu, isə insanlıq əleyhinə cinayətin davam etməsi deməkdir.

Erministan həqiqətən də iddia etdiyi kimi sülhəpərvər olsayıdı, keçmiş təmas xəttinin Xocavənd, Tərter və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər bərədə məlumatları da təqdim edərdi.

Məsələ burasındadır ki, bu illər ərizində yaşayış məntəqələrini, əkin sahələri, çay kənarla-

ri, meşə massivləri, məzarlıqları minalarla yüksək səviyyədə çirkəndirilib. İkinci Qarabağ müharibəsindən sonra 345 nəfər mina qurbanından 247 nəfəri keçmiş təmas xəttindən kənardan baş verən mina hadisələri nəticəsində hələk olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb. Azərbaycanın işğaldən azad edilmiş ərazilərdə minaların basdırılması və minalannmış ərazilərin dəqiqli xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinin açıq şəkildə pozmasıdır. Təsəsüf ki, aidiyəti beynəlxalq təşkilatlar işğaldən azad olunmuş ərazilərimizdə basdırılmış minaların dəqiqli xəritələrinin ölkəmizə təhvil verməsi ilə bağlı addımlar atır. Bu laqeydlik səbəbdən bölgədə daha şox insanın mina qurbanı olmaq riski də qalır. Avropa İttifaqı mülki missiya vasitəsilə bölgədə təxribatçı planlar reallaşdırmaqdansa, dəqiqli xəritələrin təhvil verilməsi üçün Ermənistana təzyiq göstərməlidir".

Ayşən Veli

Rusiyalı ekspert: "Azərbaycan Qərbaq layiqli cavabı verdi"



Xəzər Strateji Araşdırma Mərkəzinin baş direktoru Igor Korotchenko İlham Əliyevin Prezident seçkilərində qələbəsinə Qərbin qəriba reaksiyası barədə "Moskva-Baku" portalına müsahibəsində maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- Igor Yuryeviç, sözün əsl mənasında bu günə kimi Avropa Şurasının rəhbəri Şarl Mişel və ATƏT-in baş katibi istisna olmaqla, heç bir Qərb lideri İlham Əliyevi seçkilərdəki qələbəsi münasibətlə təbrik etməyi. Yalnız bu gün (dünən - red.) İtaliya, Ruminiya və Latviya liderlərinə təbriklər galdi. Bundan əlavə, Aİ seçki prosesini "rəqabətli" kimi xarakterizə edən ATƏT/DTİHB-nin seçki hesabatını dəstəkləyən bəyanat yaradı. Bəyanatı ABŞ səfirləyi də dəstəkləyib. Qərbin bu reaksiyanın səbəbləri nədir?

- Bu reaksiyanın neticəsi iki çox vacib vəziyyət oldu. Birincisi, Azərbaycan ötən ilin sentyabrında öz ərazi bütövlüyünü bərpa etdikdən sonra özünü təmin edən dövlətdir. O, əvvəller daxili və xarici siyaset sahələrində ən mühüm qərarların qəbulunda özünü təmin edirdi, lakin ərazi bütövlüyünü bərpa etdikdən sonra da monolit, vahid, vahid və güclü, qərbədən təzyiq cəhdlerinə sərt reaksiya verməye qadir dövlətə çevrildi. Xəzər kimi mühüm regionda, eləcə də Cənubi Qafqaz regionunda Qərb oyunçularının təzyiq göstərə bilməyəcəyi bir ölkənin olması onlar üçün çox xoşagelməz faktdır. Onlar çoxdan zəif, həssas və manipulyasiya oluna bilən ölkələrlə münasibet qurmağa öyrəşiblər. Azərbaycan isə maliyyə və iqtisadi cəhətdən özünü təmin edir, onun siyasi sistemi daxili birliyi və möhkəmliyəti təmin edir. Bu gün ona təzyiq riçaçıları yoxdur. Bu, özünü nezəre almağa məcbur edən, kənar təsir və manipulyasiya obyekti ola bilməyən ölkədir. Qərb isə bundan qıçıqlanır.

Ötən ilin sonunda fransızlar, amerikalılar, müxtəlif Avropa strukturları Azərbaycana siyasi təzyiq göstərməyə çalışıdlar. İndi də bunu edirlər. Rəsmi Bakı isə öz milli maraqlarının müdafiəsinə aydın və qəti şəkildə cavab verir. Ve bu baxımdan kiməsə qapını göstərir, USAID-a keçən il göstərdiyi kimi.

İkinci amil isə beynəlxalq erməni

diasporunun indi öz resursları: maliyyə, siyasi, media hesabına Azərbaycana qarşı təzyiq cəbhəsi yaratmağa davam edən dağdıcı hərəketləridir. Çünkü Qarabağ oyunu artıq Miatsumun və beynəlxalq erməni lobbisinin zərərine bitib. Bununla belə, qlobal ermənilər oyunun bitmədiyinə inanırlar.

Bu iki amil müəyyən qədər Qərbin belə reaksiyasını təmin etdi. Bu gün hamı başa düşür ki, Azərbaycanda keçirilən president seçkilərinin nəticələri əlkəni əsaslı şəkilde gücləndirdi, İlham Əliyev qeyd-sərtləşdirilən qədəmliyinə bir daha təsdiqlədi və özü üçün nəinki yenidən president seçilməsini, həm də ümumxalq etimadını təmin etdi.

Bütün bunlar müəyyən qlobalist élitaların dışlarını qıcamalarına səbəb olur. Azərbaycan Avropa İttifaqının enerji təchizatı üzrə ən mühüm tərəfdəsidir ki, bu da hamının xoşuna gelmir.

Düşünürəm ki, Qərbin bu reaksiyası proqnozlaşdırılara bilərdi. Bu böyük oyun bitməyib və qarşıda Azərbaycana qarşı yeni təzyiq raundları olacaq.

Eyni zamanda, seçkilərin açıq, şəffaf, demokratik, rəqabətli, beynəlxalq hüquq normallarına uyğun keçirildiyi şübhə doğurmur. Bunu bütün strukturlar və müşahidəçi ölkələr qeyd ediblər. Səs faizinin 92 faizdən yuxarı olması liderin nüfuzunu göstərir. Bunlar aşkar şəyəldir. Niye belə yüksək feallıq oldu? Çünkü insanlar gəlib səs vermək istəyirlər. Niye bunu etmək istədilər? Onlar sadəcə olaraq gələcəklərinə səs verdilər. Gələcək həmişə dövlətin rəhbəri ilə bağlıdır. İnsanlar lidere inanırsa, gəlib səs verirlər. Ve demək olar ki, hamı gəlib səs verdi. Bu o deməkdir ki, siyasetçi nüfuz və hörmətə malikdir.

Əger Qərb liderləri öz ölkələrində belə bir feallığı təmin edə bilmirlərse və bu qədər səs faizini toplaya bilmirlərse, onlar "qeyri-demokratik" seçkilər haqqında qışkırmaya başlayırlar. Biz "demokratiya" ilə bağlı bütün bu müzakirələri daim eşidirik.

Qərb demokratiyası digər insanların fikirlərini manipulyasiya etmək əslidur. Əsl demokratiya odur ki, insanlar Qərbin himayədarlığı etdiyi

şəxsi deyil, dövlətin başında görmək istedikləri lideri sərbəst şəkildə seçirlər. Ona görə də Azərbaycanda insanlar məntiqi seçim etdi. Azərbaycana daxilindəki əhval-ruhiyyəyə uyğun olaraq siyasi realillərlə tam

uyğundur. Moskva İlham Əliyevin qalib gelməsinə sevinir. Çünkü biliyik ki, bu, Rusiyaya dost olan siyasetçidir və bu siyasetçi ilə Azərbaycanla əlaqələrimiz daha da möhkəmlənəcək. Maraqlıdır ki, İlham

Əliyevi ilk növbədə Qərbin xərici təzyiq və manipulyasiya faktorlarından xilas olmaq istəyən dövlətlərin rəhbərləri təbrik edib. Və bu oludurca təbiidir. Qərbin sanksiyaları isə bizim qarşılıqlı fealiyyətimizi daha gücləndirdi.

Dünya telatümlüdür. Biz Avropa-da nə baş verdiyini, ABŞ-da hansı ehtirasların tügən etdiyini görürük. Her yerde titrəyir. Qlobal qeyri-sabitlik var. Bu şəraitdə proqnozlaşdırıla bilən tərəfdəşələr hər bir ölkənin davamlılığı üçün mühüm amıldır.

- Aİ-nin Azərbaycan əleyhinə bəyanat yadıgi gün Çarlz Mişel öz təbrikində Avropa İttifaqının Ermənistan-Azərbaycan nizamlanmasında vasitəciliyi davam etdirməsinin nə qədər vacib olduğunu nümayiş etdirdi. Mişel belə bir bəyanatla Aİ-nin hansısa "missiyasını" öz üzərinə götürdü ki?

- Çarlz Mişel Ermənistan-Azərbaycan danışıqlar yoluñın Qərbin vasitəciliyi ilə davam etməsini istərdi. Və bununla da Ermənistanın mövqelerini gücləndirməye çalışılar. Qərbin Əliyevi təbrik etməməsi ədəbsizlik olardı. Lakin bu "təbəssümələrin" arxasında hələ də yiricə xarakteri dayanır. Amma bu, artıq işləmir. Və öz milli maraqlarını həyata keçirmək üçün Xəzər və Cənubi Qafqaz regionuna, indiki halda Ermənistana daxil olmağa çalışırlar.

Qərbe doğru sürüklenən İrəvan bütün danışıqların Qərbin vasitəciliyi ilə getməsini istəyir. Çünkü o, belə vasitəciliyin danışıqlarda Ermənistanın mövqeyini dəstəkləyəcəyinə inanır. Baki və Moskva bunu çox gözə başa düşürler.

Azərbaycan da regionun digər dövlətləri kimi-Rusiya kimi, Türkiye kimi, İran kimi (Ermənistan istisna olmaqla) regiondan kənar oyunçuların olmasına qətiyyən maraqlı deyil. Xüsüsən də bu mövcudluq hərbi keşfiyyatdır və menfi siyasi keçmişə malikdir. Qərb elitarası Cənubi Qafqazı parçalamaq, region ölkələri ni bir-birinə qarşı qoymaq istərdi.

- Bu gün Avropa İttifaqının səfiri Azərbaycan XİN-e çağırılıb. Səbəb, Bakının fikrincə, Zaqafqaziyada sülhə xələl getirən Aİ missiyasının Ermənistandakı fealiyyəti, eləcə də keşfiyyatla məşğul ola biləcək Cəxi-



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə integrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb

ya vətəndaşının Azərbaycan sərhədine yaxınlaşması ilə bağlı qəribə əhvalatıdır...

- Dediym kimi, Azərbaycan yalnız mövqeyini sərtləşdirəcək. Amma siz başa düşməlisiniz ki, Aİ missiyası Ermənistan ərazisində şəhəri göstərib və bundan sonra da edəcək. Çünkü Ermənistan bu gün özünü Qərbin regiona daxil olduğu mərkəz, ki mi təklif edir. Paşinyan Britaniya nəşrinə müsahibəsində bir daha Ermənistanın Avropa İttifaqı ilə mümkün qədər yaxınlaşmağa hazır olduğunu təkrarlayıb.

- Ermənistanın baş naziri həmin müsahibəsində ölkənin KTMT-dən çıxmazı məsələsinə baxılmasının mümkünüyünü bir daha etiraf etdi... Və bildirdi ki, Ermənistan Ukrayna məsələsində Rusyanın tərəfində deyil...

- Hələlik, mənçə, Paşinyan Ermənistanın KTMT-dən çıxmamasına hazırlıq etdirilər. O, başa düşür ki, bu strukturdan çıxmak iqtisadi problemlərə dolu olan İrəvan üçün Rusiyaya qarşı ciddi siyasi deməş olacaq.

Ona görə də İrəvan ehtiyatla KTMT-dən, Rusiyadan uzaqlaşmaq taktikasını davam etdirəcək və iki kreslədə oturmağa davam edəcək. Ermənistana xəyalları var idi ki, Rusiya onun üçün "şabalıdı oddan çıxaraçaq". Bu baş vermedi. Və o, isterik olmağa başladı. Qərbe doğru hərəkət həkim erməni elitasının ümumi xəttidir.

İndi Ermənistan İrəvanın özünü təqsirli olduğu hər şeyi Rusyanın üzərinə atmağa, onu bütün bələaların və uğursuzluqların günahkarına çevirməye çalışır. Lakin ikinci Qarabağ mührəbəsi zamanı 12 min erməni fərarisinin döyüş meydanını tərk etməsini Ermənistanda heç kim xatırlamaq istəmir.

Paşinyan müsahibəsində bildirib ki, Ermənistan təhlükəsizlik indeksində 7-ci yerdədir. 2020-ci ildə Ermənistana dövlətinin ikinci adamı Ararat Mirzoyan İrəvanın mərkəzində radikal lar idzihəmi maşınınından çıxarıb təpiklə vurursa, bu nə yeddinci yerdir?

- Müsahibədə Paşinyan yenə ki-fayat qədər qəribə bəyanatlar səsləndirdi: deyir ki, müqaviləni yerinə yetirməyən Azərbaycan-dır hər an qonşularına hücum edə bilər...

- Belə bəyanatlar ilk dəfədir səslənlər? Bu gün Ermənistandın bütün siyaseti alt-üst olur. Yad ərazilərinin 20

faizini işgal edən və 30 illik işgalda olan ölkə özünün qurban olması fikri təbliğ edib. Bu siyasetin mahiyyəti budur. Üstəlik, belə bir siyasetin Yer küresinin müxtəlif yerlərində erməni lobbisi tərefindən güclü şəkildə təbliği olunduğu faktdır. Məsələn, erməni lobbiçiləri ABŞ Konqresində oturub. Onlar Dövlət Departamenti qəbul etdiyi qərarlarla təsir tərəflər. Eyni şey Fransada da var. Lobbiçiliyin güclü nəticələri var.

- Bu günlərdə müxtəlif sərviyətlərə olan rus diplomatları bir-birinin ardınca bəyan edirlər: Ermənistan-Azərbaycan nizamlanmasına dair razılaşmalar yeriñə yetirməyən Ermənistandır və Moskvanın İrəvanla münasibətlərində problemlər var, amma Azərbaycanla münasibətlər çox yaxşıdır.

- Vladimir Putinin İlham Əliyevə təbrikini oxusanz, hər şey aydın olar. Bütün məsələlər çox aydın şəkildə nöqtələnmişdir. Azərbaycan Rusiya tərefindən postsovət məkanında strateji müttəfiq kimi qəbul edilir. Ermənistandır isə bu gün artıq tərefədən deyil, təessüf ki, anti-Rusiya əhvaliyəsinin üçqun kimi böyüdüyən ölkədir. Biz görürük ki, erməni cəmiyyəti nəinki sürətlə dəyişir, o, təessüf ki, getdikcə rusofobiya ilə doyur. Öz sehvərini və problemlərini görmək istəməyəndə, onları Rusiyaya yönləndirirler.

Bir neçə il əvvəl Nensi Pelosi'nin Ermənistanda necə qarşılandığını baxın. Hətta Leonid İliç Brejnev'i belə qarşılamamışdır. Bu transsəndental bir şeydir. Bayden gələrə yəqin hamı orada diz çökəcək. Bugünkü dünya praqmatik qərarlar tələb edir, indiki dünya kimin kim olduğunu göstərdir.


Biz beləmiz ondan ibarətdir ki, biz həkim erməni elitasının bütün motivasiyasını və maraqlarının dələşliyini tam dərk etmirik. Çok vaxt eşidilən qiymətləndirmələr baş verən proseslərin dərinliyini təsvir etmir, biz öyrənməliyik və kimin hansı oyunçuları hansı iplərə çəkdiyini, onların maraqlarının nə olduğunu dəqiq başa düşməliyik. Men erməni politologiya ictimaliyəti ilə, Paşinyana və baş verənlərə təsir edənlərlə işləmək tərəfdarıyam. Vəziyyəti başa düşmək sizə düzgün məqsədlər qoymaşa imkan verəcək. Artıq biz fəaliyyət taktikasını qurmaliyiq. Əger Ermənistana Rusiya ilə konstruktiv qarşılıqlı fealiyyət yolundan "sürüşməkdə" davam edərsə, biz artıq başa düşməliyik ki, ona hansı ardıcılıqla və hansı riçaqlarla təsir edək. Bu hesablanmışdır. Nəsə baş verəndən sonra yox.

Tərcümə - Elçin Bayramlı



14 fevral
2024-cü il

Dövlət hesabına xaricdə oxumaq istəyənlərə şad xəbər



Sənəd qəbulu
başlayır

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-ci illər üçün Dövlət Programı" çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna yaxın günlərdə start veriləcək. Bu barədə SIA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Ötən ilin noyabrında 2024-2025-ci tədris ili üzrə "2022-2026-ci illər üzrə Dövlət Programı" çərçivəsində dünyadan nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq edilərək ictimaiyyətə təqdim olunub. Siyahı 15 prioritət ixtisas sahələri üzrə dünyadan 28 ölkənin 179 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 631 bakalavriat və 3362 magistratura olmaqla, ümumilikdə 3993 təhsil proqramını əhatə edir. Müvafiq siyahıda yer alan proqramlardan əlavə namizədlərin universitetlər üzrə "Top10"-da yer alan ali təhsil

müəssisələrindən istenilən ixtisas üzrə, eyni zamanda, bu il ilk dəfə siyahıya əlavə olunan mədəniyyət və incəsənət sahəsi üzrə müvafiq nüfuzlu ali təhsil müəssisələri üzrə Dövlət Programına müraciət etməsi nəzərdə tutulub.

"2022-2026-ci illər üzrə Dövlət Programı"na Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıda yer alan proqramların biri üzrə bakalavriat və magistratura səviyyəsinə qəbul olmağı hazırlaşan və ya sözügedən siyahıda yer alan proqramların birində hazırda təhsil alan Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Proqrama müraciət portal.edu.az şəxsi kabinetini üzərində həyata keçiriləcək.

"2022-2026-ci illər üzrə Dövlət Programı"na müraciət edən zaman namizədlər müvafiq təhsil səviyyələri üzrə tələb olunan sənədləri təqdim etməlidirlər. Tələb olunan sənədlərə müvafiq linkə daxil olaraq tanış olabılarsınız: <https://shorturl.at/cgsPQ>

Qeyd edək ki, "2022-2026 Dövlət Programı" çərçivəsində dünyadan 21 ölkəsinə aid 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqəüd almaq hüququ qazanıb.

Ölkəmizdə sürət qatarları kifayət qədər sürətlidir?

Qatarla sənəşindəşimanın mühüm elementlərindən biri onun daha səssiz və sürətli olmasıdır. Müasir sənəşindəşimada ən önemli faktor sürət faktorudur. Bu, böyük meqapolisləri birləşdirən vacib elementdir. Bu gün Bakı-Gəncə sürət qatarının sürətinin aşağı olması və bunun sosial şəbəkələrdə, mətbuat organlarında paylaşılması, əlbəttə ki, ürəkəcan deyil". Bu sözləri SIA-ya naqılıyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, burada yalnız texniki bazaya baxmaq düzgün deyil, parametrlər də yola uyğun gelməlidir: "Yol mühiti, sənəşindəşimə elədir ki, tək qatar deyil, reysin imkanlarına da nəzər yetirmək lazımdır. Bunnuların hamısına kompleks yanaşılmalıdır. Ümumiyyətlə, qatar reysdə hərəkət edən zaman, qatarın yoluna əlavə birləşmələr, kəsişmələr çıxa bilər. Bunlar nəzəre alınmalıdır".

Ekspert sözlərinə davam edərək bildirib ki, qatarın hər hansı bir stansiyadakı ləngiməsi, ümumi sürətə və gecikməyə təsir göstərir: "Neticədə sürətin aşağı düşməsi, bəzi stansiyalarda qatarın aşağı sürətlə keçmesi, bir çox bu və bunun kimi problemlərə əsaslanır. Bu qatarın hərəkəti zamanla sənəşinlər arasında narazılığa səbəb olur, bu da gərginliyə getirib çıxarıır. Reyslərdə olan xətlərin sayının artırılması, əlavə köməkçi dəmiryollarının çəkilməsi bu sürət məsələsinin həlli ola bilər".



Ləman Sərraf

"SƏS" qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ
ABUNƏ OLMAQ İSTƏYƏNLƏR
AŞAĞIDAKI YAYIM
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ
SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN
6 aylıq 79.20 AZN
1 illik 158.40 AZN

ABUNƏÇİLƏRİMİZİN XİDMƏTİNDƏYİK
Müraciət, şikayət, yazı, təbrik və başsağılıqlarınızı dərc etməyə hazırlıq!

Azərbaycan idmançısı Avropada ilin ən yaxşı gimnastı seçilib



medal qazanıb. Malkinin yer aldığı yığmamız da komanda hesabında birinci olub.

Azərbaycan tamblinqçisi Mixail Malkin Avropana ilin gimnastı adına layiq görüllər. SIA Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, idmançı 226 min 339 səsle bütün rəqiblərini qabaqlayıb. O, səslerin 52 faizini toplayıb. İlin məşqçisi isə digər həmyerimiz Adil Hüseynzadə (tamblinq) seçilib. O, 196 min 735 səsle (46 faiz) birinci olub.

Qeyd edək ki, Mixail Malkin ötən il Böyük Britaniyanın Birmingham şəhərində keçirilən bətut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl

Baş redaktor:
Bəhrəz Quliyev

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyli
küçəsi, 66.
Şəhadətnömrə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
"ƏLİNCƏ" AZƏRBAYCAN XEYRİYYƏ CƏMIYYƏTİNİN ORQANI.
QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR
Tel: 598-33-90
Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

Qəzet bazar və
bazar ertəsində
başqa hər gün
nəşr olunur

Tiraj: 2900